

ÇƏRƏKƏ

TƏRTİB EDƏN:..HACI FAİQ NƏBİYEV



Kitabın adı:.....Çərəkə
Tərtib edən:.....Hacı Faiq Nəbiyev
Kompüterdə yığdı:.....Məşədi Rasim
Çap növbəsi:.....Birinci
Nəşr edən:.....Şəhriyar
Tiraj:.....5000
Çap tarixi:.....2005

964-5934-44-3

«Alul-Beyt» mərkəzi



**Bu kitabça cənab Seyyid Sadiq Dehsorxinin
rəhbərliyi altında çap olunmuşdur.**

Çapa hazırlayan: Hacı Faiq Nəbiyev

MÜNDƏRİCAT

KƏLMƏYİ TƏYYİBƏ	7
QUR'AN TAPŞIRMA VAGİRƏSİ.....	7
QUR'AN TAPŞIRMA SURƏLƏRİ.....	8
NƏSR SURƏSİ	8
MƏSƏD SURƏSİ.....	8
İXLAS SURƏSİ	9
FƏLƏQ SURƏSİ	9
NAS SURƏSİ	10
FATİHƏ SURƏSİ.....	10
BƏQƏRƏ SURƏSİNİN İLK BEŞ AYƏSİ... 	11
YASİN SURƏSİ.....	11
ƏRRƏHMAN SURƏSİNİN VAGİRƏSİ.....	19
ƏRRƏHMAN SURƏSİ	19
İNSAN SURƏSİ.....	24
CÜMƏ SURƏSİ.....	27
NƏBƏ SURƏSİ.....	29
FƏCR SURƏSİ	31
İNŞİRAH SURƏSİ	33
TİN SURƏSİ	34
İQRƏ SURƏSİ.....	34
ƏLA SURƏSİ.....	35
ŞƏMS SURƏSİ.....	36
QƏDR SURƏSİ	37
FİL SURƏSİ.....	37
QUREYŞ SURƏSİ.....	38
MAUN SURƏSİ.....	38

KOVŞƏR SURƏSİ	39
KAFİRÜN SURƏSİ.....	39
QUR'AN XƏTMİNİN DUASI	40
AYƏTƏL KÜRSİ	40
(BƏQƏRƏ SURƏSİNİN 255,256 VƏ 257-Cİ AYƏLƏRİ).....	40
MEYYİT NAMAZI	42
MEYYİTİN TƏLQİNİ.....	45
VƏHŞƏT NAMAZI.....	49
FİTİR VƏ QURBAN BAYRAMININ NAMAZININ QILINMA QAYDASI	49
BƏDNƏZƏR DUASI.....	50
SÜFRƏ DUASI	51
QURBAN DUASI	51
QORXU DUASI.....	52
SƏFƏR DUASI	52
RUZU BUASI	52
BÜTÜN NARAHAATLIQLARI VƏ BƏLƏLƏRİ DƏF ETMƏK ÜÇÜN DUA	53
ÇƏTİNLİKLƏRİ ARADAN QALDIRMAQ ÜÇÜN DUA.....	53
XƏSTƏLİYİN ARADAN QALDIRILMASI ÜÇÜN DUA.....	54
RƏCƏB AYININ DUASI.....	54
ŞƏBAN AYININ DUASI	55
MÜBARƏK RAMAZAN AYININ ÜMUMİ DUASI.....	56
MÜBARƏK RAMAZAN AYININ GÜNDƏLİK DUALARI	58
İFTAR DUASI	64
NOVRUZ BAYRAMININ (İLİN TƏHVİL OLMASI) DUASI.....	64

FƏRƏC DUASI	64
ƏHD DUASI.....	64
ZİYARƏTİ ƏHLİ QUBUR	67
MÜCİR DUASI.....	68
KUMEYL DUASI.....	74
TİLAVƏT	83
ƏQD OXUMAĞIN QAYDALARI	84
(QEYRİ-DAİMİ ƏQDİN SİĞASININ OXUNMA QAYDALARI).....	85
KƏBİNDƏN QABAQ OXUNAN XÜTBƏ... 	85
KƏBİNDƏN SONRA OXUNAN DUA	86

KƏLMƏYİ TƏYYİBƏ

La ilahə illəllah, Muhəmmədun rəsulullah,
Əliyyun vəliyyullah.

Kəlməyi şəhadət

Əşhədu ənla ilahə iləllah, və əşhədu ənnə
Muhəmmədən rəsulullah, və əşhədu ənnə
Əmirəl mumininə Əliyyən vəliyyullah.

QUR'AN TAPŞIRMA VAGİRƏSİ

Əllahu əkbər, Əllahu əkbər, la ilahə illəllah,
vəllahu əkbər, Əlahu əkbər və lilləhil həmd.

QUR'AN TAPŞIRMA SURƏLƏRİ

NƏSR SURƏSİ

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ

إِذَا جَاءَ نَصْرُ اللّٰهِ وَالْفَتْحُ (1) وَرَأَيْتَ النَّاسَ
يَدْخُلُونَ فِي دِينِ اللّٰهِ أَفْوَاجًا (2) فَسَبِّحْ بِحَمْدِ
رَبِّكَ وَاسْتَغْفِرْهُ إِنَّهُ كَانَ تَوَّابًا (3)

MƏSƏD SURƏSİ

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ

تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ (1) مَا أَغْنَىٰ عَنْهُ مَالُهُ
وَمَا كَسَبَ (2) سَيَصْلَىٰ نَارًا ذَاتَ لَهَبٍ (3)
وَأَمْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ (4) فِي جِيدِهَا حَبْلٌ مِّنْ
مَّسَدٍ (5)

IXLAS SURƏSİ

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ

قُلْ هُوَ اللّٰهُ اَحَدٌ (1) اللّٰهُ الصَّمَدُ (2) لَمْ يَلِدْ
وَلَمْ يُولَدْ (3) وَلَمْ يَكُنْ لَّهٗ كُفُوًا اَحَدٌ (4)

FƏLƏQ SURƏSİ

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ

قُلْ اَعُوْذُ بِرَبِّ الْفَلَقِ (1) مِنْ شَرِّ مَا خَلَقَ (2)
وَمِنْ شَرِّ غَاسِقٍ اِذَا وَقَبَ (3) وَمِنْ شَرِّ
النَّفَّاثَاتِ فِي الْعُقَدِ (4) وَمِنْ شَرِّ حَاسِدٍ اِذَا
حَسَدَ (5)

NAS SURƏSİ

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ

قُلْ اَعُوذُ بِرَبِّ النَّاسِ (1) مَلِكِ النَّاسِ (2) اِلٰهِ
النَّاسِ (3) مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ (4) الَّذِي
يُوسْوِسُ فِي صُدُوْرِ النَّاسِ (5) مِنْ الْجَنَّةِ
وَالنَّاسِ (6)

FATIHA SURƏSİ

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ (1))

الْحَمْدُ لِلّٰهِ رَبِّ الْعَالَمِیْنَ (2) الرَّحْمٰنِ الرَّحِیْمِ
(3) مَالِكِ یَوْمِ الدِّیْنِ (4) اِیَّاكَ نَعْبُدُ وَاِیَّاكَ
نَسْتَعِیْنُ (5) اِهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِیْمَ (6)
صِرَاطَ الَّذِیْنَ اَنْعَمْتَ عَلَیْهِمْ غَیْرِ الْمَغْضُوْبِ
عَلَيْهِمْ وَلَا الضَّالِّیْنَ (7)

BƏQƏRƏ SURƏSİNİN İLK BEŞ AYƏSİ

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ

الم (1) ذَلِكِ الْكِتَابُ لَا رَيْبَ فِيهِ هُدًى
لِّلْمُتَّقِينَ (2) الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَيُقِيمُونَ
الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ (3) وَالَّذِينَ
يُؤْمِنُونَ بِمَا أُنزِلَ إِلَيْكَ وَمَا أُنزِلَ مِنْ قَبْلِكَ
وَبِالْآخِرَةِ هُمْ يُوقِنُونَ (4) أُولَئِكَ عَلَىٰ هُدًى مِّن
رَّبِّهِمْ وَأُولَئِكَ هُمُ الْمُفْلِحُونَ (5)

YASİN SURƏSİ

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ

یس (1) وَالْقُرْآنِ الْحَكِيمِ (2) إِنَّكَ لَمِنَ
الْمُرْسَلِينَ (3) عَلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ (4) تَنْزِيلَ
الْعَزِيزِ الرَّحِيمِ (5) لِنُنذِرَ قَوْمًا مَّا أُنذِرَ آبَاؤَهُمْ
فَهُمْ غَافِلُونَ (6) لَقَدْ حَقَّ الْقَوْلُ عَلَىٰ أَكْثَرِهِمْ

فَهُمْ لَا يُؤْمِنُونَ (7) إِنَّا جَعَلْنَا فِي أَعْنَاقِهِمْ
أَغْلَالًا فَهِيَ إِلَى الْأَذْقَانِ فَهُمْ مُقْمَحُونَ (8)
وَجَعَلْنَا مِنْ بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا
فَأَغْشَيْنَاهُمْ فَهُمْ لَا يُبْصِرُونَ (9) وَسَوَاءٌ عَلَيْهِمْ
أَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لَا يُؤْمِنُونَ (10) إِنَّمَا
تُنذِرُ مَنِ اتَّبَعَ الذِّكْرَ وَخَشِيَ الرَّحْمَنَ الْعَلِيمَ
فَبَشِّرْهُ بِمَغْفِرَةٍ وَأَجْرٍ كَرِيمٍ (11) إِنَّا نَحْنُ نُحْيِي
الْمَوْتَى وَنَكْتُبُ مَا قَدَّمُوا وَآثَارَهُمْ وَكُلَّ شَيْءٍ
أَحْصَيْنَاهُ فِي إِمَامٍ مُبِينٍ (12) وَاضْرِبْ لَهُم مَّثَلًا
أَصْحَابَ الْقَرْيَةِ إِذْ جَاءَهَا الْمُرْسَلُونَ (13) إِذْ
أَرْسَلْنَا إِلَيْهِمُ اثْنَيْنِ فَكَذَّبُوهُمَا فَعَزَّزْنَا بِثَالِثٍ فَقَالُوا
إِنَّا إِلَيْكُمْ مُّرْسَلُونَ (14) قَالُوا مَا أَنْتُمْ إِلَّا بَشَرٌ
مِثْلُنَا وَمَا أَنْزَلَ الرَّحْمَنُ مِنْ شَيْءٍ إِنْ أَنْتُمْ إِلَّا

تَكْذِبُونَ (15) قَالُوا رَبُّنَا يَعْلَمُ إِنَّا إِلَيْنَا
لَمُرْسَلُونَ (16) وَمَا عَلَيْنَا إِلَّا الْبَلَاغُ الْمُبِينُ
(17) قَالُوا إِنَّا تَطَيَّرْنَا بِكُمْ لَئِن لَّمْ تَنْتَهُوا
لَنَرْجُمَنَّكُمْ وَلَيَمَسَّنَّكُم مِّنَّا عَذَابٌ أَلِيمٌ (18)
قَالُوا طَائِرُكُم مَّعَكُمْ أَئِن ذُكِّرْتُم بَلْ أَنْتُمْ قَوْمٌ
مُّسْرِفُونَ (19) وَجَاءَ مِنْ أَقْصَى الْمَدِينَةِ رَجُلٌ
يَسْعَى قَالَ يَا قَوْمِ اتَّبِعُوا الْمُرْسَلِينَ (20) اتَّبِعُوا
مَنْ لَا يَسْأَلُكُمْ أَجْرًا وَهُمْ مُهْتَدُونَ (21) وَمَا لِي
لَا أَعْبُدُ الَّذِي فَطَرَنِي وَإِلَيْهِ تُرْجَعُونَ (22) أَأَخِذُ
مِنْ دُونِهِ آلِهَةً إِنْ يُرِدْنِ الرَّحْمَنُ بِضُرٍّ لَا تُغْنِ عَنِّي
شَفَاعَتُهُمْ شَيْئاً وَلَا يُنْقِذُونِ (23) إِنِّي إِذًا لَفِي
ضَلَالٍ مُّبِينٍ (24) إِنِّي آمَنْتُ بِرَبِّكُمْ فَاسْمِعُونِ
(25) قِيلَ ادْخُلِ الْجَنَّةَ قَالَ يَا لَيْتَ قَوْمِي

يَعْلَمُونَ (26) بِمَا غَفَرَ لِي رَبِّي وَجَعَلَنِي مِنَ
الْمُكْرَمِينَ (27) وَمَا أَنْزَلْنَا عَلَى قَوْمِهِ مِنْ بَعْدِهِ
مِنْ جُنْدٍ مِّنَ السَّمَاءِ وَمَا كُنَّا مُنْزِلِينَ (28) إِنْ
كَانَتْ إِلَّا صَيْحَةً وَاحِدَةً فَإِذَا هُمْ خَامِدُونَ
(29) يَا حَسْرَةَ عَلَى الْعِبَادِ مَا يَأْتِيهِمْ مِّن رَّسُولٍ
إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ (30) أَلَمْ يَرَوْا كَمَا أَهْلَكْنَا
قَبْلَهُمْ مِّنَ الْقُرُونِ أَنَّهُمْ إِلَيْهِمْ لَا يَرْجِعُونَ (31)
وَإِنْ كُلُّ لَمَمٍ لَّمَّا جَمِيعٌ لَّدَيْنَا مُحْضَرُونَ (32) وَآيَةٌ لَهُمْ
الْأَرْضُ الْمَيْتَةُ أَحْيَيْنَاهَا وَأَخْرَجْنَا مِنْهَا حَبًّا فَمِنْهُ
يَأْكُلُونَ (33) وَجَعَلْنَا فِيهَا جَنَّاتٍ مِّن نَّخِيلٍ
وَأَعْنَابٍ وَفَجَّرْنَا فِيهَا مِنَ الْعُيُونِ (34) لِيَأْكُلُوا
مِنْ ثَمَرِهِ وَمَا عَمِلَتْهُ أَيْدِيهِمْ أَفَلَا يَشْكُرُونَ (35)
سُبْحَانَ الَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا مِمَّا تُنْبِتُ

الْأَرْضُ وَمَنْ أَنْفُسِهِمْ وَمِمَّا لَا يَعْلَمُونَ (36) وَآيَةٌ
 لَهُمُ اللَّيْلُ نَسْلَخُ مِنْهُ النَّهَارَ فَإِذَا هُمْ مُظْلِمُونَ
 (37) وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقَرٍّ لَهَا ذَلِكَ تَقْدِيرُ
 الْعَزِيزِ الْعَلِيمِ (38) وَالْقَمَرَ قَدَرْنَا مَنَازِلَ حَتَّىٰ عَادَ
 كَالْعُرْجُونِ الْقَدِيمِ (39) لَا الشَّمْسُ يَنْبَغِي لَهَا
 أَنْ تُدْرِكَ الْقَمَرَ وَلَا اللَّيْلُ سَابِقُ النَّهَارِ وَكُلٌّ فِي
 فَلَكٍ يَسْبَحُونَ (40) وَآيَةٌ لَهُمْ أَنَّا حَمَلْنَا ذُرِّيَّتَهُمْ
 فِي الْفُلِكِ الْمَشْحُونِ (41) وَخَلَقْنَا لَهُمْ مِنْ
 مِثْلِهِ مَا يَرْكَبُونَ (42) وَإِنْ نَشَأْ نُغْرِقْهُمْ فَلَا
 صَرِيحَ لَهُمْ وَلَا هُمْ يُنقَدُونَ (43) إِلَّا رَحْمَةً مِنَّا
 وَمَتَاعاً إِلَىٰ حِينٍ (44) وَإِذَا قِيلَ لَهُمُ اتَّقُوا مَا بَيْنَ
 أَيْدِيكُمْ وَمَا خَلْفَكُمْ لَعَلَّكُمْ تُرْحَمُونَ (45) وَمَا
 تَأْتِيهِمْ مِنْ آيَةٍ مِنْ آيَاتِ رَبِّهِمْ إِلَّا كَانُوا عَنْهَا

مُعْرِضِينَ (46) وَإِذَا قِيلَ لَهُمْ أَنْفِقُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ
قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَنْطَعِمُ مَنْ لَوْ يَشَاءُ
اللَّهُ أَطَعَمَهُ إِنْ أَنْتُمْ إِلَّا فِي ضَلَالٍ مُّبِينٍ (47)
وَيَقُولُونَ مَتَى هَذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ (48)
مَا يَنْظُرُونَ إِلَّا صَيْحَةً وَاحِدَةً تَأْخُذُهُمْ وَهُمْ
يَخِصِّمُونَ (49) فَلَا يَسْتَطِيعُونَ تَوْصِيَةً وَلَا إِلَى
أَهْلِهِمْ يَرْجِعُونَ (50) وَنُفِخَ فِي الصُّورِ فَإِذَا هُمْ
مِّنَ الْأَجْدَاثِ إِلَىٰ رَبِّهِمْ يَنْسِلُونَ (51) قَالُوا يَا
وَيْلَنَا مَن بَعَثَنَا مِن مَّرْقَدِنَا هَذَا مَا وَعَدَ الرَّحْمَنُ
وَصَدَقَ الْمُرْسَلُونَ (52) إِنْ كَانَتْ إِلَّا صَيْحَةً
وَاحِدَةً فَإِذَا هُمْ جَمِيعٌ لَّدَيْنَا مُحْضَرُونَ (53) فَالْيَوْمَ
لَا تُظَلِّمُ نَفْسٌ شَيْئًا وَلَا يُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ
تَعْمَلُونَ (54) إِنَّ أَصْحَابَ الْجَنَّةِ الْيَوْمَ فِي شُغْلٍ

فَاكِيهُونَ (55) هُمْ وَأَزْوَاجُهُمْ فِي ظِلَالٍ عَلَى
الْأَرَائِكِ مُتَكِيُونُونَ (56) هُمْ فِيهَا فَاكِهَةٌ وَهُمْ مَا
يَدْعُونَ (57) سَلَامٌ قَوْلًا مِنْ رَبِّ رَحِيمٍ
(58) وَاَمْتَاَزُوا الْيَوْمَ أَيُّهَا الْمُجْرِمُونَ (59) أَلَمْ
أَعْهَدْ إِلَيْكُمْ يَا بَنِي آدَمَ أَنْ لَا تَعْبُدُوا الشَّيْطَانَ
إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ (60) وَأَنْ اعْبُدُونِي هَذَا
صِرَاطٌ مُسْتَقِيمٌ (61) وَلَقَدْ أَضَلَّ مِنْكُمْ جِبِلًّا
كَثِيرًا أَفَلَمْ تَكُونُوا تَعْقِلُونَ (62) هَذِهِ جَهَنَّمُ الَّتِي
كُنْتُمْ تُوعَدُونَ (63) اصْلَوْهَا الْيَوْمَ بِمَا كُنْتُمْ
تَكْفُرُونَ (64) الْيَوْمَ نَخْتِمُ عَلَى أَفْوَاهِهِمْ وَتُكَلِّمُنَا
أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ (65)
وَلَوْ نَشَاءُ لَطَمَسْنَا عَلَى أَعْيُنِهِمْ فَاسْتَبَقُوا الصِّرَاطَ
فَأَنَّى يُبْصِرُونَ (66) وَلَوْ نَشَاءُ لَمَسَخْنَاهُمْ عَلَى

مَكَاتِبِهِمْ فَمَا اسْتَطَاعُوا مُضِيًّا وَلَا يَرْجِعُونَ
(67) وَمَنْ نَعَّمَهُ تَنَّكْسُهُ فِي الْخَلْقِ أَفَلَا يَعْقِلُونَ
(68) وَمَا عَلَّمْنَاهُ الشُّعْرَ وَمَا يَنْبَغِي لَهُ إِنْ هُوَ إِلَّا
ذِكْرٌ وَقُرْآنٌ مُبِينٌ (69) لِيُنذِرَ مَنْ كَانَ حَيًّا وَيَحِقَّ
الْقَوْلُ عَلَى الْكَافِرِينَ (70) أَوَلَمْ يَرَوْا أَنَّا خَلَقْنَا لَهُمْ
مِمَّا عَمِلَتْ أَيْدِينَا أَنْعَامًا فَهُمْ لَهَا مَالِكُونَ (71)
وَذَلَّلْنَاهَا لَهُمْ فَمِنْهَا رَكُوبُهُمْ وَمِنْهَا يَأْكُلُونَ (72)
وَلَهُمْ فِيهَا مَنَافِعُ وَمَشَارِبُ أَفَلَا يَشْكُرُونَ (73)
وَاتَّخَذُوا مِنْ دُونِ اللَّهِ آلِهَةً لَعَلَّهُمْ يُنصَرُونَ (74)
لَا يَسْتَطِيعُونَ نَصْرَهُمْ وَهُمْ لَهُمْ جُنْدٌ مُحَضَّرُونَ
(75) فَلَا يَحْزِنكَ قَوْلُهُمْ إِنَّا نَعْلَمُ مَا يُسِرُّونَ وَمَا
يُعْلِنُونَ (76) أَوَلَمْ يَرَ الْإِنْسَانُ أَنَّا خَلَقْنَاهُ مِنْ
نُطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُبِينٌ (77) وَضَرَبَ لَنَا

مَثَلًا وَنَسِيَ خَلْقَهُ قَالَ مَنْ يُحْيِي الْعِظَامَ وَهِيَ
 رَمِيمٌ (78) قُلْ يُحْيِيهَا الَّذِي أَنْشَأَهَا أَوَّلَ مَرَّةٍ وَهُوَ
 بِكُلِّ خَلْقٍ عَلِيمٌ (79) الَّذِي جَعَلَ لَكُم مِّنَ
 الشَّجَرِ الْأَخْضَرِ نَارًا فَإِذَا أَنْتُمْ مِّنْهُ تُوقَدُونَ
 (80) أَوَلَيْسَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ
 بِقَادِرٍ عَلَىٰ أَنْ يَخْلُقَ مِثْلَهُمْ بَلَىٰ وَهُوَ الْخَلَّاقُ
 الْعَلِيمُ (81) إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَيْئًا أَنْ يَقُولَ لَهُ
 كُنْ فَيَكُونُ (82) فَسُبْحَانَ الَّذِي بِيَدِهِ مَلَكُوتُ
 كُلِّ شَيْءٍ وَإِلَيْهِ تُرْجَعُونَ (83)

ƏRRƏHMAN SURƏSİNİN VAGİRƏSİ

La bişəyin min alai Rəbbina nukəzzib, fələkəl həmd.

ƏRRƏHMAN SURƏSİ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

الرَّحْمَنُ (1) عَلَّمَ الْقُرْآنَ (2) خَلَقَ الْإِنْسَانَ
(3) عَلَّمَهُ الْبَيَانَ (4) الشَّمْسُ وَالْقَمَرُ بِحُسْبَانٍ (5)
وَالنَّجْمُ وَالشَّجَرُ يَسْجُدَانِ (6) وَالسَّمَاءَ رَفَعَهَا
وَوَضَعَ الْمِيزَانَ (7) أَلَّا تَطْغَوْا فِي الْمِيزَانِ (8) وَأَقِيمُوا
الْوِزْنَ بِالْقِسْطِ وَلَا تُخْسِرُوا الْمِيزَانَ (9) وَالْأَرْضَ
وَضَعَهَا لِلْأَنَامِ (10) فِيهَا فَاكِهَةٌ وَالنَّخْلُ ذَاتُ
الْأَكْمَامِ (11) وَالْحَبُّ ذُو الْعَصْفِ وَالرَّيْحَانُ (12)
فَبِأَيِّ آيَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (13) خَلَقَ الْإِنْسَانَ مِنْ
صَلْصَالٍ كَالْفَخَّارِ (14) وَخَلَقَ الْجَانَّ مِنْ مَّارِجٍ مِّنْ
نَّارٍ (15) فَبِأَيِّ آيَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (16) رَبُّ
الْمَشْرِقَيْنِ وَرَبُّ الْمَغْرِبَيْنِ (17) فَبِأَيِّ آيَاءِ رَبِّكُمَا
تُكَذِّبَانِ (18) مَرَجَ الْبَحْرَيْنِ يَلْتَقِيَانِ (19) بَيْنَهُمَا
بَرْزَخٌ لَا يَبْغِيَانِ (20) فَبِأَيِّ آيَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

(21) يَخْرُجُ مِنْهُمَا اللَّؤْلُؤُ وَالْمَرْجَانُ (22) فَبِأَيِّ
 آيَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (23) وَلَهُ الْجُورِ الْمُنشَأَتْ فِي
 الْبَحْرِ كَالْأَعْلَامِ (24) فَبِأَيِّ آيَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
 (25) كُلُّ مَنْ عَلَيْهَا فَانٍ (26) وَيَبْقَى وَجْهَ رَبِّكَ
 ذُو الْجَلَالِ وَالْإِكْرَامِ (27) فَبِأَيِّ آيَاءِ رَبِّكُمَا
 تُكَذِّبَانِ (28) يَسْأَلُهُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ
 كُلَّ يَوْمٍ هُوَ فِي شَأْنٍ (29) فَبِأَيِّ آيَاءِ رَبِّكُمَا
 تُكَذِّبَانِ (30) سَنَفْرُغُ لَكُمْ أَيُّهَا الثَّقَلَانِ (31) فَبِأَيِّ
 آيَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (32) يَا مَعْشَرَ الْجِنِّ وَالْإِنْسِ
 إِنِ اسْتَطَعْتُمْ أَنْ تَنْفُذُوا مِنْ أَقْطَارِ السَّمَاوَاتِ
 وَالْأَرْضِ فَانْفُذُوا لَا تَنْفُذُونَ إِلَّا بِسُلْطَانٍ
 (33) فَبِأَيِّ آيَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (34) يُرْسَلُ
 عَلَيْكُمْ سُورًا مِّنْ نَّارٍ وَنُحَاسٍ فَلَا تَنْتَصِرَانِ

(35) فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (36) فَإِذَا انشَقَّتِ
السَّمَاءُ فَكَانَتْ وَرْدَةً كَالدِّهَانِ (37) فَبِأَيِّ آلَاءِ
رَبِّكُمَا تُكَذِّبَانِ (38) فَيَوْمَئِذٍ لَا يُسْأَلُ عَنْ ذَنْبِهِ
إِنْسٌ وَلَا جَانٌّ (39) فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
(40) يُعْرِفُ الْمُجْرِمُونَ بِسِيمَاهُمْ فَيُؤْخَذُ
بِالنَّوَاصِي وَالْأَقْدَامِ (41) فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا
تُكَذِّبَانِ (42) هَذِهِ جَهَنَّمُ الَّتِي يُكَذِّبُ بِهَا
الْمُجْرِمُونَ (43) يَطُوفُونَ بَيْنَهَا وَبَيْنَ حَمِيمٍ آتٍ
(44) فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (45) وَلَمَنْ خَافَ
مَقَامَ رَبِّهِ جَنَّاتٍ (46) فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
(47) ذَوَاتَا أَفْنَانٍ (48) فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
(49) فِيهِمَا عَيْنَانِ تَجْرِيَانِ (50) فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا
تُكَذِّبَانِ (51) فِيهِمَا مِنْ كُلِّ فَاكِهَةٍ زَوْجَانِ (52)

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (53) مُتَكَبِّرِينَ عَلَى
فُرُشٍ بَطَّائِنُهَا مِنْ إِسْتَبْرَقٍ وَجَنَى الْجَنَّتَيْنِ دَانٍ (54)
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (55) فِيهِنَّ قَاصِرَاتُ
الطَّرْفِ لَمْ يَطْمِثْهُنَّ إِنْسٌ قَبْلَهُمْ وَلَا جَانٌّ (56)
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (57) كَأَنَّهُنَّ الْيَاقُوتُ
وَالْمَرْجَانُ (58) فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
(59) هَلْ جَزَاءُ الْإِحْسَانِ إِلَّا الْإِحْسَانُ (60) فَبِأَيِّ
آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (61) وَمِنْ دُونِهِمَا جَنَّتَانِ (62)
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (63) مُدْهَمَمَتَانِ (64)
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (65) فِيهِمَا عَيْنَانِ
نَضَّاخَتَانِ (66) فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (67)
فِيهِمَا فَاكِهَةٌ وَنَخْلٌ وَرُمَّانٌ (68) فَبِأَيِّ آلَاءِ
رَبِّكُمَا تُكَذِّبَانِ (69) فِيهِنَّ خَيْرَاتٌ حِسَانٌ (70)

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (71) حُورٌ
 مَّقْصُورَاتٌ فِي الْخِيَامِ (72) فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا
 تُكَذِّبَانِ (73) لَمْ يَطْمِثْهُنَّ إِنْسٌ قَبْلَهُمْ وَلَا جَانٌّ
 (74) فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (75) مُتَكَبِّرِينَ عَلَى
 رُفُوفٍ خُضْرٍ وَعَبَقَرِيِّ حَسَانٍ (76) فَبِأَيِّ آلَاءِ
 رَبِّكُمَا تُكَذِّبَانِ (77) تَبَارَكَ اسْمُ رَبِّكَ ذِي الْجَلَالِ
 وَالْإِكْرَامِ (78)

INSAN SURƏSİ

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ

هَلْ أَتَى عَلَى الْإِنْسَانِ حِينٌ مِّنَ الدَّهْرِ لَمْ يَكُنْ
 شَيْئًا مَّذْكُورًا (1) إِنَّا خَلَقْنَا الْإِنْسَانَ مِنْ نُّطْفَةٍ

أَمْشَاجٍ نَّبْتَلِيهِ فَجَعَلْنَاهُ سَمِيعًا بَصِيرًا (2) إِنَّا هَدَيْنَاهُ
 السَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا (3) إِنَّا أَعْتَدْنَا
 لِلْكَافِرِينَ سَلَاسِلًا وَأَغْلَالًا وَسَعِيرًا (4) إِنَّ الْأَبْرَارَ
 يَشْرَبُونَ مِنْ كَأْسٍ كَانَ مِزَاجُهَا كَافُورًا (5) عَيْنًا
 يَشْرَبُ بِهَا عِبَادُ اللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًا (6) يُوفُونَ
 بِالَّذِئْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُ مُسْتَطِيرًا (7)
 وَيُطْعَمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا
 وَأَسِيرًا (8) إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنْكُمْ
 جَزَاءً وَلَا شُكُورًا (9) إِنَّا نَخَافُ مِنْ رَبِّنَا يَوْمًا
 عَبُوسًا قَمْطَرِيرًا (10) فَوَقَاهُمُ اللَّهُ شَرَّ ذَلِكَ الْيَوْمِ
 وَلَقَّاهُمْ نَضْرَةً وَسُرُورًا (11) وَجَزَاهُمْ بِمَا صَبَرُوا
 جَنَّةً وَحَرِيرًا (12) مُتَّكِنِينَ فِيهَا عَلَى الْأَرَائِكِ لَا
 يَرَوْنَ فِيهَا شَمْسًا وَلَا زَمْهَرِيرًا (13) وَدَانِيَةً عَلَيْهِمْ

ظَلَاهَا وَذَلَّلْتَ فُطُوفَهَا تَذْلِيلًا (14) وَيُطَافُ
 عَلَيْهِمْ بِأَنِيَّةٍ مِّنْ فِضَّةٍ وَأَكْوَابٍ كَانَتْ قَوَارِيرًا (15)
 قَوَارِيرٍ مِنْ فِضَّةٍ قَدَّرُوهَا تَقْدِيرًا (16) وَيُسْقَوْنَ
 فِيهَا كَأْسًا كَانَ مِزَاجُهَا زَجْبِيًا (17) عَيْنًا فِيهَا
 تُسَمَّى سَلْسِيًا (18) وَيَطُوفُ عَلَيْهِمْ وِلْدَانٌ
 مُّخَلَّدُونَ إِذَا رَأَيْتَهُمْ حَسِبْتَهُمْ لُؤْلُؤًا مَّنثورًا (19) وَإِذَا
 رَأَيْتَ ثَمَّ رَأَيْتَ نَعِيمًا وَمُلَكًا كَبِيرًا (20) عَلِيَهُمْ
 ثِيَابٌ سُنْدُسٍ خُضْرٌ وَإِسْتَبْرَقٌ وَحُلُوا أَسَاوِرَ مِنْ
 فِضَّةٍ وَسَقَاهُمْ رَبُّهُمْ شَرَابًا طَهُورًا (21) إِنَّ هَذَا
 كَانَ لَكُمْ جَزَاءً وَكَانَ سَعْيُكُمْ مَّشْكُورًا (22) إِنَّا
 نَحْنُ نَزَّلْنَا عَلَيْكَ الْقُرْآنَ تَنْزِيلًا (23) فَاصْبِرْ لِحُكْمِ
 رَبِّكَ وَلَا تَطِعْ مِنْهُمْ آثِمًا أَوْ كَفُورًا (24) وَادْكُرْ
 اسْمَ رَبِّكَ بُكْرَةً وَأَصِيلًا (25) وَمِنَ اللَّيْلِ فَاسْجُدْ

لَهُ وَسَبِّحْهُ لَيْلًا طَوِيلًا (26) إِنَّ هَؤُلَاءِ يُحِبُّونَ
 الْعَاجِلَةَ وَيَذَرُونَ وَرَاءَهُمْ يَوْمًا ثَقِيلًا (27) خُنْ
 خَلَقْنَاهُمْ وَشَدَدْنَا أَسْرَهُمْ وَإِذَا شِئْنَا بَدَّلْنَا أَمْثَلَهُمْ
 تَبْدِيلًا (28) إِنَّ هَذِهِ تَذْكِرَةٌ فَمَنْ شَاءَ اتَّخَذَ إِلَى
 رَبِّهِ سَبِيلًا (29) وَمَا تَشَاؤُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ إِنَّ
 اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا (30) يُدْخِلُ مَنْ يَشَاءُ
 فِي رَحْمَتِهِ وَالظَّالِمِينَ أَعَدَّ لَهُمْ عَذَابًا أَلِيمًا (31)

CŪMƏ SURƏSİ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

يُسَبِّحُ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ
 الْمَلِكِ الْقُدُّوسِ الْعَزِيزِ الْحَكِيمِ (1) هُوَ الَّذِي
 بَعَثَ فِي الْأُمِّيِّينَ رَسُولًا مِّنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ
 وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِنْ كَانُوا

مِنْ قَبْلِ لَفِي ضَلَالٍ مُبِينٍ (2) وَآخِرِينَ مِنْهُمْ لَمَّا
 يَلْحَقُوا بِهِمْ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ (3) ذَلِكَ فَضْلُ
 اللَّهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ (4)
 مَثَلُ الَّذِينَ حُمِّلُوا التَّوْرَةَ ثُمَّ لَمْ يَحْمِلُوهَا كَمَثَلِ
 الْحِمَارِ يَحْمِلُ أَسْفَارًا بِئْسَ مَثَلُ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا
 بآيَاتِ اللَّهِ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ (5)
 قُلْ يَا أَيُّهَا الَّذِينَ هَادُوا إِنْ زَعَمْتُمْ أَنَّكُمْ أَوْلِيَاءُ
 لِلَّهِ مِنْ دُونِ النَّاسِ فَتَمَنَّوْا الْمَوْتَ إِنْ كُنْتُمْ
 صَادِقِينَ (6) وَلَا يَتَمَنَّوْنَهُ أَبَدًا بِمَا قَدَّمْتُمْ أَيْدِيهِمْ
 وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ (7) قُلْ إِنْ الْمَوْتَ الَّذِي
 تَفْرُونَ مِنْهُ فَإِنَّهُ مُلَاقِيكُمْ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَالِمِ
 الْعَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ (8) يَا
 أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِنْ يَوْمِ

الْجُمُعَةَ فَاسْعُوا إِلَى ذِكْرِ اللَّهِ وَذُرُوا الْبَيْعَ ذَلِكُمْ
 خَيْرٌ لَّكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ (9) فَإِذَا قُضِيَتِ
 الصَّلَاةُ فَانْتَشِرُوا فِي الْأَرْضِ وَابْتَغُوا مِنْ فَضْلِ اللَّهِ
 وَاذْكُرُوا اللَّهَ كَثِيرًا لَّعَلَّكُمْ تُفْلِحُونَ (10) وَإِذَا رَأَوْا
 تِجَارَةً أَوْ لَهْوًا انفَضُّوا إِلَيْهَا وَتَرَكُوكَ قَائِمًا قُلْ مَا
 عِنْدَ اللَّهِ خَيْرٌ مِّنَ اللَّهْوِ وَمِنَ التِّجَارَةِ وَاللَّهُ خَيْرُ
 الرَّازِقِينَ (11)

NƏBƏ SURƏSİ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

عَمَّ يَتَسَاءَلُونَ (1) عَنِ النَّبِيِّ الْعَظِيمِ (2) الَّذِي
 هُمْ فِيهِ مُخْتَلِفُونَ (3) كَلَّا سَيَعْلَمُونَ (4) ثُمَّ كَلَّا
 سَيَعْلَمُونَ (5) أَلَمْ نَجْعَلِ الْأَرْضَ مِهَادًا (6) وَالْجِبَالَ
 أَوْتَادًا (7) وَخَلَقْنَاكُمْ أَزْوَاجًا (8) وَجَعَلْنَا نَوْمَكُمْ

سُبَاتًا (9) وَجَعَلْنَا اللَّيْلَ لِيَاسًا (10) وَجَعَلْنَا
النَّهَارَ مَعَاشًا (11) وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا
(12) وَجَعَلْنَا سِرَاجًا وَهَّاجًا (13) وَأَنْزَلْنَا مِنْ
الْمُعْصِرَاتِ مَاءً ثَجَّاجًا (14) لِيُخْرِجَ بِهِ حَبًّا
وَنَبَاتًا (15) وَجَنَّاتٍ أَلْفَافًا (16) إِنَّ يَوْمَ الْفُصْلِ
كَانَ مِيقَاتًا (17) يَوْمَ يُنْفَخُ فِي الصُّورِ فَتَأْتُونَ
أَفْوَاجًا (18) وَفُتِحَتِ السَّمَاءُ فَكَانَتْ أَبْوَابًا
(19) وَسُيِّرَتِ الْجِبَالُ فَكَانَتْ سَرَابًا (20) إِنَّ
جَهَنَّمَ كَانَتْ مِرْصَادًا (21) لِلطَّاغِينَ مَابًا (22)
لَا يَثِينَ فِيهَا أَحْقَابًا (23) لَا يَذُوقُونَ فِيهَا بَرْدًا وَلَا
شَرَابًا (24) إِلَّا حَمِيمًا وَغَسَّاقًا (25) جَزَاءً وَفَاقًا
(26) إِنَّهُمْ كَانُوا لَا يَرْجُونَ حِسَابًا (27) وَكَذَّبُوا
بِآيَاتِنَا كِذَابًا (28) وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ كِتَابًا

(29) فَذُوقُوا فَلَنْ نَزِيدَكُمْ إِلَّا عَذَابًا (30) إِنَّ
لِلْمُتَّقِينَ مَفَازًا (31) حَدَائِقَ وَأَعْنَابًا (32)
وَكَوَاعِبَ أَتْرَابًا (33) وَكَأْسًا دِهَاقًا (34) لَا
يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَابًا (35) جَزَاءَ مَنِ رَبِّكَ
عَطَاءَ حِسَابًا (36) رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا
بَيْنَهُمَا الرَّحْمَنُ لَا يَمْلِكُونَ مِنْهُ خِطَابًا (37) يَوْمَ
يَقُومُ الرُّوحُ وَالْمَلَائِكَةُ صَفًّا لَا يَتَكَلَّمُونَ إِلَّا مَنْ
أُذِنَ لَهُ الرَّحْمَنُ وَقَالَ صَوَابًا (38) ذَلِكَ الْيَوْمُ الْحَقُّ
فَمَنْ شَاءَ اتَّخَذْ إِلَىٰ رَبِّهِ مَا بَاءً (39) إِنَّا أَنْذَرْنَاكُمْ
عَذَابًا قَرِيبًا يَوْمَ يَنْظُرُ الْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ
وَيَقُولُ الْكَافِرُ يَا لَيْتَنِي كُنْتُ تُرَابًا (40)

FƏCR SURƏSİ

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ

وَالْفَجْرِ (1) وَلَيَالٍ عَشْرٍ (2) وَالشَّفْعِ وَالْوَتْرِ (3)
 وَاللَّيْلِ إِذَا يَسِر (4) هَلْ فِي ذَلِكَ قَسَمٌ لِّذِي
 حَجْرِ (5) أَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ (6) إِرْمَ
 ذَاتِ الْعِمَادِ (7) الَّتِي لَمْ يُخْلَقْ مِثْلُهَا فِي الْبِلَادِ
 (8) وَثَمُودَ الَّذِينَ جَابُوا الصَّخْرَ بِالْوَادِ (9) وَفِرْعَوْنَ
 ذِي الْأَوْتَادِ (10) الَّذِينَ طَعَنُوا فِي الْبِلَادِ (11)
 فَأَكْثَرُوا فِيهَا الْفَسَادَ (12) فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ
 سَوَاطِرَ عَذَابٍ (13) إِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِ (14)
 فَأَمَّا الْإِنْسَانُ إِذَا مَا ابْتَلَاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَنَعَّمَهُ
 فَيَقُولُ رَبِّي أَكْرَمَنِ (15) وَأَمَّا إِذَا مَا ابْتَلَاهُ فَقَدَرَ
 عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهَانَنِ (16) كَلَّا بَلْ لَا
 تُكْرِمُونَ الْيَتِيمَ (17) وَلَا تَحَاضُونَ عَلَىٰ طَعَامِ
 الْمَسْكِينِ (18) وَتَأْكُلُونَ التُّرَاثَ أَكْلًا لَّمًّا (19)

وَتُحِبُّونَ الْمَالَ حُبًّا جَمًّا (20) كَلَّا إِذَا دُكَّتِ
 الْأَرْضُ دَكًّا دَكًّا (21) وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا
 صَفًّا (22) وَجِيءَ يَوْمَئِذٍ بِجَهَنَّمَ يَوْمَئِذٍ يَتَذَكَّرُ
 الْإِنْسَانُ وَأَنَّى لَهُ الذُّكْرَى (23) يَقُولُ يَا لَيْتَنِي
 قَدَّمْتُ لِحَيَاتِي (24) فَيَوْمَئِذٍ لَا يُعَذِّبُ عَذَابُهُ
 أَحَدٌ (25) وَلَا يُوثِقُ وِثْقَهُ أَحَدٌ (26) يَا أَيَّتُهَا
 النَّفْسُ الْمُطْمَئِنَّةُ (27) ارْجِعِي إِلَىٰ رَبِّكِ رَاضِيَةً
 مَّرْضِيَّةً (28) فَادْخُلِي فِي عِبَادِي (29) وَادْخُلِي
 جَنَّتِي (30)

İNŞİRAH SURƏSİ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ (1) وَوَضَعْنَا عَنكَ وِزْرَكَ
 (2) الَّذِي أَنْقَضَ ظَهْرَكَ (3) وَرَفَعْنَا لَكَ ذِكْرَكَ

(4) فَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًا (5) إِنَّ مَعَ الْعُسْرِ يُسْرًا
(6) فَإِذَا فَرَغْتَ فَانصَبْ (7) وَإِلَىٰ رَبِّكَ فَارْغَبْ
(8)

TIN SURƏSİ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

وَالتِّينِ وَالزَّيْتُونِ (1) وَطُورِ سِينِينَ (2) وَهَذَا الْبَلَدِ
الْأَمِينِ (3) لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ
(4) ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلِينَ (5) إِلَّا الَّذِينَ آمَنُوا
وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ (6) فَمَا
يُكَذِّبُكَ بَعْدُ بِالذِّينِ (7) أَلَيْسَ اللَّهُ بِأَحْكَمِ
الْحَاكِمِينَ (8)

IQRƏ SURƏSİ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

- إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ (1) وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ
الْقَدْرِ (2) لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ
(3) تَنْزِيلُ الْمَلَائِكَةِ وَالرُّوحِ فِيهَا بِإِذْنِ رَبِّهِمْ مِّنْ كُلِّ
أَمْرٍ (4) سَلَامٌ هِيَ حَتَّىٰ مَطْلَعِ الْفَجْرِ (5)

OLASURASI

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

- سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى (1) الَّذِي خَلَقَ فَسَوَّى
(2) وَالَّذِي قَدَّرَ فَهَدَى (3) وَالَّذِي أَخْرَجَ الْمَرْعَى
(4) فَجَعَلَهُ غُثَاءً أَحْوَى (5) سَنُقْرِئُكَ فَلَا تَنْسَى
(6) إِلَّا مَا شَاءَ اللَّهُ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَى (7)
وَنُيَسِّرُكَ لِلْيُسْرَى (8) فَذَكِّرْ إِنْ نَفَعَتِ الذُّكْرَى
(9) سَيَذَكِّرُ مَنْ يَخْشَى (10) وَيَتَجَنَّبُهَا الْأَشْقَى
(11) الَّذِي يَصَلَى النَّارَ الْكُبْرَى (12) ثُمَّ لَا يَمُوتُ

فِيهَا وَلَا يَحْيَى (13) قَدْ أَفْلَحَ مَنْ تَزَكَّى (14)
 وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّى (15) بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ
 الدُّنْيَا (16) وَالْآخِرَةَ خَيْرٌ وَأَبْقَى (17) إِنَّ هَذَا
 لَفِي الصُّحُفِ الْأُولَى (18) صُحُفِ إِبْرَاهِيمَ
 وَمُوسَى (19)

ŞƏMS SURƏSİ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

وَالشَّمْسِ وَضُحَاهَا (1) وَالْقَمَرِ إِذَا تَلَاهَا (2)
 وَالنَّهَارِ إِذَا جَلَّاهَا (3) وَاللَّيْلِ إِذَا يَغْشَاهَا (4)
 وَالسَّمَاءِ وَمَا بَنَاهَا (5) وَالْأَرْضِ وَمَا طَحَاهَا (6)
 وَنَفْسٍ وَمَا سَوَّاهَا (7) فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا
 (8) قَدْ أَفْلَحَ مَنْ زَكَّاهَا (9) وَقَدْ خَابَ مَنْ
 دَسَّاهَا (10) كَذَّبَتْ ثَمُودُ بِطَغْوَاهَا (11) إِذِ

انْبَعَثَ أَشْقَاهَا (12) فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ نَاقَةَ
اللَّهِ وَسُقْيَاهَا (13) فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ
عَلَيْهِمْ رَبُّهُمْ بِذَنبِهِمْ فَسَوَّاهَا (14) وَلَا يَخَافُ
عُقْبَاهَا (15)

QƏDR SURƏSİ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ (1) وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ
الْقَدْرِ (2) لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ (3)
تَنْزِيلُ الْمَلَائِكَةِ وَالرُّوحِ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ
أَمْرٍ (4) سَلَامٌ هِيَ حَتَّى مَطَلَعِ الْفَجْرِ (5)

FİL SURƏSİ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَابِ الْفِيلِ (1) أَلَمْ
يَجْعَلْ كَيْدَهُمْ فِي تَضْلِيلٍ (2) وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا
أَبَابِيلَ (3) تَرْمِيهِمْ بِحِجَارَةٍ مِّن سِجِّيلٍ (4)
فَجَعَلَهُمْ كَعَصْفٍ مَّأْكُولٍ (5)

QUREYŞ SURƏSİ

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ

لِإِيلَافِ قُرَيْشٍ (1) إِيلَافِهِمْ رِحْلَةَ الشِّتَاءِ
وَالصَّيْفِ (2) فَلْيَعْبُدُوا رَبَّ هَذَا الْبَيْتِ (3)
الَّذِي أَطْعَمَهُمْ مِّنْ جُوعٍ وَآمَنَهُمْ مِّنْ خَوْفٍ (4)

MAUN SURƏSİ

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ

أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِالْإِيمَانِ (1) فَذَلِكَ الَّذِي
يَدْعُ الْيَتِيمَ (2) وَلَا يُخِضُّ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ

(3) فَوَيْلٌ لِّلْمُصَلِّينَ (4) الَّذِينَ هُمْ عَنْ صَلَاتِهِمْ
سَاهُونَ (5) الَّذِينَ هُمْ يُرَاؤُونَ (6) وَيَمْنَعُونَ
الْمَاعُونَ (7)

KOVŠƏR SURƏSİ

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ

إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ (1) فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ (2)
إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ (3)

KAFİRUN SURƏSİ

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ

قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ (1) لَا أَعْبُدُ مَا تَعْبُدُونَ
(2) وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ (3) وَلَا أَنَا عَابِدٌ مَّا
عَبَدْتُمْ (4) وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ (5) لَكُمْ
دِينُكُمْ وَلِيَ دِينِ (6)

QUR'AN XƏTMİNİN DUASI

Əllahummə nəvvir qulubəna binuril Qur'an. Və kəffir ənnə səyyiatina biizzətül Qur'an. Vəşfi mərzana biayətül Qur'an. Və səllim əhyana bihurmətil Qur'an. Əllahumməcəlil Qur'anə ləna fid dunya rahətən və fil qəbri munisən və fis siratə cəvaza. Və minən nari sitrən və hicaba. Əllahummə bəlliğ və əvsil ma qərənahu min kitabikəl kərim və ayətikəl əzim. Hədiyyətən minna vasilətən ləkə ilə Muhəmmədinil Mustəfa səlləllahu ələyhi və alihi və səlləm. Və Əliyyinil Murtəza ələyhissəlam. Və Fatimətəz Zəhra səyyidəti nisail aləminə ələyha səlam. Vəl Həsənil Muctəba ələyhissəlam. Vəl Husəynişi şəhidi bi Kərbəla ələyhissəlam. Və baqi əimmətil huda salavatullahi ələyhim əcməin. Və ilə ərvahil mərhuminəl məğfurinəl məlumin. Bihəqqi nəbiyyina və alihit tahirin. Və bihurmətil mubarəkətil fatihəti məəs sələvat.

AYƏTƏL KÜRSİ

(Bəqərə surəsinin 255,256 və 257-ci ayələri)

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ

اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لَا تَأْخُذُهُ سِنَّةٌ وَلَا
 نَوْمٌ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مَنْ ذَا
 الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ
 وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِّنْ عِلْمِهِ إِلَّا بِمَا
 شَاءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَا يَئُودُهُ
 حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ (255) لَا إِكْرَاهَ فِي
 الدِّينِ قَدْ تَبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ فَمَنْ يَكْفُرْ
 بِالطَّاغُوتِ وَيُؤْمِنِ بِاللَّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ
 الْوُثْقَىٰ لَا انْفِصَامَ لَهَا وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ (256) اللَّهُ
 وَلِيُّ الَّذِينَ آمَنُوا يُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّورِ
 وَالَّذِينَ كَفَرُوا أَوْلِيَاؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُم مِّنَ
 النُّورِ إِلَى الظُّلُمَاتِ أُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ
 فِيهَا خَالِدُونَ (257)

MEYYİT NAMAZI

Əstəğfirullahə rəbbi və ətubu iləyk. Fə təbiru ya ulil əbsari ləlləkum tubsirun. Fə təbiru ya ulil əlbabi ləlləkum tuflihun.

3 dəfə:Əstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul qəyyum, zul cəlali vəl ikram və ətubu iləyh.

3 dəfə: Əssələh.

Niyyət: Namaz qılıram bu hazır olan meyyitə vacib qurbətən iləllah.

Meyyit namazının beş təkbiri vardır və əgər namaz qılan beş təkbiri bu tərtiblə desə kifayətdir:

Niyyət edib birinci təkbiri desin:

Əllahu əkbər (1)

Əşhədu ənla ilahə illəllahu və ənnə Muhəmmədən rəsulullah.

İkinci təkbir:

Əllahu əkbər (1)

Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.

Üçüncü təkbir:

Əllahu əkbər (1)

Əllahumməğfir lil mumininə vəl muminat.

Dördüncü təkbir:

Əllahu əkbər (1)

Əllahumməğfir lihazəl meyyit, qadındırsa:
Əllahumməğfir li hazihil meyyitə, deyib
beşinci təkbiri desin. Daha yaxşı olar ki, birinci
təkbirdən sonra desin:

Əllahu əkbər (1)

Əşhədu ənla ilahə illəlahu vəhdəhu la şərəkə
ləhu və əşhədu ənnə Muhəmmədən əbduhu və
rəsuluhu ərsələhu bil həqqi bəşirən və nəzirən
bəynə yədəyis saəh.

İkinci təkbirdən sonra:

Əllahu əkbər (1)

Əllahummə səlli əla Muhəmmədin və ali
Muhəmməd və barik əla Muhəmmədin və ali
Muhəmməd vərhəm Muhəmmədən və ali
Muhəmməd kəəfzəli ma səlləytə və barəktə və
tərəhhəmtə əla İbrahimə və ali İbrahimə
innəkə həmidun məcid və səlli əla cəmiil
ənbiyai vəl mursəlinə vəş şuhədai vəs
siddiqinə və cəmiyi ibadillahis salihin.

Üçüncü təkbirdən sonra:

Əllahu əkbər (1)

Əllahumməğfir lil mumininə vəl muminat
vəl musliminə vəl muslimat əl əhyai minhum

vəl əmvat tabi bəynəna və bəynəhum bil
xəyrat innəkə mucibut dəəvat innəkə əla kulli
şəyin qədir

Dördüncü təkbirdən sonra kişidirsə :

Əllahu əkbər (1)

Əllahummə innə hazə əbdukə vəbnü əbdikə
vəbnü əmətikə nəzələ bikə və əntə xəyru
mənzulin bihi Əllahummə innə la nələmu
minhu illə xəyrən və əntə ələmu bihi minna
Əllahummə in kanə möhsinən fəzid fi ihsanihi
və in kanə musiyən fətəcavəz ənhu vəxfir ləhu
Əllahumməc əlhu indəkə fi əla illiyyinə vəxluf
əla əhlihi fil ğabirinə vərəhməhu birəhmətikə ya
ərəhmər rahimin, sonra beşinci təkbiri desin.

Əgər meyyit qadındırsa dördüncü təkbirdən
sonra:

Əllahummə innə hazihi əmətukə vəbnətu
əbdikə vəbnətu əmətikə nəzələt bikə və əntə
xəyru mənzulinə bihi Əllahummə inna la
nələmu minhu illa xəyrən və əntə ələmu biha
minna əllahummə in kanət muhsinətən fəzid fi
ihsaniha və in kanət musiyətən fətəcavəz
ənhə vəxfir ləha Əllahumməc əlha indəkə fi əla
illiyyinə vəxluf əla əhliha fil ğabirinə
vərəhməha birəhmətikə ya ərhəmər rahimin.

MEYYİTİN TƏLQİNİ

Qəbri orta boylu insanın boyu qədər qazmaq, meyyitin yaxınlıqda olan qəbristanlıqda dəfn etmək müstəhəbdir. Amma uzaq olan qəbristanda üstün bir cəhət olsa, məsələn, orada yaxşı insanlar dəfn olubsa, ya camaat əhli qubura «Fətiyə» oxumaq üçün ora daha çox gəlirlərsə, onu orada da dəfn etmək olar . Eləcə də qəbrə bir neçə zira (dirsək) qalmış cənazəni yerə qoyub üç dəfəyə az-az aparmaq müstəhəbdir. Yəni hər dəfə yerə qoyub götürsünlər və dördüncü dəfə qəbrə qoysunlar. Əgər meyyit kişidirsə üçüncü dəfə onu yerə qoyduqda baş tərəfi qəbrin aşağı tərəfinə düşsün və dördüncü dəfə meyyitin baş tərəfindən qəbirə daxil etsinlər. Əgər qadındırsa üçüncü dəfə onu qəbrin qiblə tərəfinə qoyub yan tərəfdən qəbrə daxil etsinlər, qəbrə daxil etdikdə qəbrin üstünə parça çəksinlər. Həmçinin, müstəhəbdir ki, cənazəni aramla tabutdan götürüb qəbrə daxil etsinlər, dəfindən əvvəl və dəfn zamanı göstərilmiş duaları oxusunlar, meyyiti ləhədə qoyandan sonra kəfənin düyünlərini açsınlar , üzünü torpağın üstünə qoysunlar, torpaqdan başının altında balıq düzəltsinlər, arxası üstə

aşmaması üçün arxasına ağac parçası, ya kəsək qoysunlar, qəbri örtməzdən əvvəl sağ əl ilə meyyitin sağ çiyninə vurub sol əli qüvvətlə sol çiyninə qoyaraq ağızı onun qulağına yaxınlaşdırırsınlar, onu şiddətlə tərpedib üç dəfə desinlər:

İsmə (isməi) ifhəm (ifhəmi) ya filanəbnə (bintə) filan. Filanəbnə filan sözünün yerinə meyyitin və atasının adını desinlər. Məsələn, əgər meyyitin adı Məhəmməd, atasının adı Əlidirsə üç dəfə « İsmə ifhəm ya Muhəmmədəbnə Əli» deyib sonra desinlər:

Həl əntə ələl əhdil ləzi farəqtənə ələyhi min şəhadəti ən la ilahə illəllahu vəhdəhu la şəriəkə ləhu və ənnə muhəmmədən səlləllahu ələyhi və alihi əbduhu və rəsuluhu və səyyidun nəbiyyinə və xatəmul mursəlinə və ənnə Əliyyən əmirul-mumininə və seyyidul vəsiyyinə və imamun iftərzəllahu taətəhu ələl aləminə və ənnəl Həsənə vəl Husəynə və Əliyyəbnəl Husəyni və Muhəmmədəbnə Əliyyin və Cəfərəbnə Muhəmmədin və Musəbnə Cəfərin və Əliyyəbnə Musa və Muhəmmədəbnə Əliyyin və Əliyyəbnə Muhəmmədin vəl Həsənəbnə Əliyyin vəl Qaiməl Huccətəl Məhdiyyə sələvatullahi

ələyhim əimətul mumininə və hucəcullahi ələl xəlqi əcməinə və əimmətukə əimmətu hudən bikə əbrarun ya filanəbnə filan.

Filanəbnə filan sözüünün yerinə meyyitin və atasının adını desin və sonra:

İza ətakəl (ətakil) mələkanil muqərrəbani rəsulləyni min indillahi təbarəkə və təala və səəlakə (ki) ən rəbbikə (ki) və ən nəbiyyikə (ki) və ən dinikə (ki) və ən kitabikə (ki) və ən qiblətikə (ki) və ən əimmətikə (ki) fəla təxəf (təxafi) vəla təhzən (təhzəni) və qul (quli) fi cəvabihima Əllahu rəbbi və Muhəmmədun səlləllahu ələyhi və alihi nəbiyyi vəl islamu dini vəl Qur'anu kitabi vəl Kəbətu qibləti və Əmirul-mumininə Əliyyibnu Əbi Talibin İmami vəl Həsənuəbnü Əliyyinil Muctəba İmami vəl Husənuəbnü Əliyyin əşşəhidü bil Kərbəla İmami və Əliyyun Zəynul abidinə İmami və Muhəmmədun əl Baqiru İmami və Cəfərun əs Sadiqu İmami və Musa əl Kazimu İmami və Əliyyun ər Riza İmami və Muhəmmədun əl Cəvadu İmami və Əliyyun əl Hadi İmami vəl Həsənu əl Əskəriyyu İmami vəl Huccətu əl muntəzəru İmami haulai sələvatullahi ələyhim əimməti və sadəti və qadəti və şufəai bihim ətəvəlla və min ədaihim

ətəbərrəu fid dunya vəl axirəti summələm
(summə ləmi) ya filan əbnə (bintə) filan.

Filanəbnə filan sözünün yerinə meyyitin və
atasının adını desin və sonra:

Ənnəllahə təbarəkə və təala nimər rəbbu və
ənnə Muhəmmədən səlləllahu ələyhi və alihi
nimər rəsulu və ənnə Əliyyəbnə Əbi Talibin və
əvladəhum məsuminəl əimmətəl isna əşərə
niməl əimmətu və ənnə ma caə bihi
Muhəmmədun səlləllahu ələyhi və alihi
həqqun və ənnəl məvtə həqqun və sualə
munkərin və nəkirin fil qəbri həqqun vəl bəsə
həqqun vən nuşurə həqqun vəs siratə həqqun
vəl mizanə haqqun və tətəyurəl kutubi həqqun
və ənnəl cənnətə həqqun vən narə həqqun və
ənnəs saətə atiyətun la rəybə fihi və ənnəllahə
yəbəsü mən fil qubur. Sonra desin: «Əfəhimtə
(ti) ya filan» filan sözünün yerinə meyyitin
adını desin sonra: «Səbbtəkəllahu (killahi) bil
qəvlis sabiti və hədəkəllahu (hədəkillahu) ilə
siratin mustəqimin ərrəfəllahu bəynəkə (ki) və
bəynə əvliyaikə (ki) fi mustəqərrin min
rəhmətih», sonra desin: «Əllahummə cafil ərzə
ən cənbəyhi vəsəd biruhihi (ha) iləykə və
ləqqihi (ha)minkə burhanən Əllahummə
əfvəkə əfvək» Əgər meyyit qadındırsa onda

mətnə uyğun olaraq mötərəzədə olanları desinlər.

VƏHŞƏT NAMAZI

Meyyitin qəbrə qoyulan birinci gecəsindən onun üçün iki rükət vəhşət namazı qılmaq daha yaxşıdır. Onun qaydası belədir:

Birinci rükətdə həmddən sonra bir dəfə Ayətul-Kürsü, ikinci rükətdə həmddən sonra on dəfə Qədr surəsi oxunur.

Salamdan sonra «Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin vəbəs səvabəha ilə qəbri filan» filan sözünün yerinə meyyitin adını desinlər. Vəhşət namazını qəbrə qoyulan birinci gecənin hər bir vaxtında qılmaq olar, lakin gecənin əvvəlində işə namazından sonra qılmaq daha yaxşıdır.

FİTİR VƏ QURBAN BAYRAMININ NAMAZININ QILINMA QAYDASI

Bayram namazı iki rükətdir. Bu namaz doqquz qunutla belə qılınır: birinci rəkətdə həmd-surədən sonra beş təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra isə bir təkbir deyib rükü və iki səcdəni yerinə yetirmək lazımdır.

İkinci rükətdə isə həmd surədən sonra dörd təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutub beşinci təkbirdən sonra rükü, səcdəni yerinə yetirib təşəhhüd və salamı demək lazımdır.

Bayram namazının qunutunda hər hansı dua oxunsa, kifayətdir. Amma daha yaxşı olar ki, aşağıdakı dua oxunsun:

«Allahummə əhləl kibriyai vəl əzəməti və əhləl cudi vəl cəbərut. Və əhləl əfvi vəl rəhməti və əhlət təqva vəl məğfirəti əsəlukə bi həqqi hazəl yovm. Əlləzi cəltəhu lil musliminə iyda . və li Muhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida. Ən tuxrəni və əli Muhəmmədin və ali Muhəmməd, və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və ələ Muhəmməd. Və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və ələ Muhəmməd. Sələvatukə ələyhi və ələyhim. Allahummə inni əsəlukə xəyrə ma sələkə bihi ibadukəs salihun, və əuzu bikə mimməstəazə minhu ibadukəl muxləsun.

BƏDNƏZƏR DUASI

Bismillahir rəhmanir rəhim

Və in yəkadulləzinə kəfəru la yuzliqunəke bi əbsarihim ləmma səmiuz zikrə və yəqulunə innəhu ləməcun. Və ma huvə illa zikrun lil aləmin.

SÜFRƏ DUASI

Bismillahir rəhmanir rəhim

Əlhəmdü lillahi rəbbil aləmin. Vəl aqibətu lil muttəqin. Əssəlatu vəs səlamu əla səyyidina və nəbiyyina Əbilqasimi Muhəmməd. Və alihit tahirin. Və lənətullahi əla ədaihim əcməin. Minəl anə ila qiyami yəvmiddin. Həniən lil akilinə və bərəkətən lil bazilin. Və sihhətən və səlamətən lil hazirinə vəl calisinə və musafirin . Və rəhmətən li əmvatil hazirin. Əllahummə təqəbəl həsənətil muhsinin və itaməl mutimin. La siyyəma hazihil həsənəh . Və bəlliğ səvabəha ila ərvahi əmvati sahibil ihsan. Bihəqqi ayətil Qur'an. Və bi həqqi əsmaikəl husna. Və bihəqqi surətil mubarəkətil fatihəti məəssələvat.

QURBAN DUASI

Bismillahir rəhmanir rəhim

Vəccəhtu vəchiyə lilləzi fətərəs səmavati vəl ərzə hənifən muslimən və ma ənə minəl muşrikin. İnnə səlati və nusuki və məhyayə və

məməti lilləhi rəbbil aləmin. La şərikə ləh. Və bizalikä umirtu və ənə minəl muslimin. Əllahummə təqəbbəl minni kəma təqəbbəltə ən ibrahimə xəlilik. Və Musa kəlimik. Və Muhəmmədin həbibik. Səlləllahu ələyhi və alihi və ələyhim əcməin.

QORXU DUASI

Ya kafiyən min kulli şəyy. Və la yəkfi minkə şəyun fissəməvati vəl ərz. İkfini ma əhəmməni min əmrid dunya vəl axirəh. Və səlli əla Muhəmmədin və alih.

SƏFƏR DUASI

Bismillahi və billah. Və minəllahi və iləllahi və fi səbilillah. Əllahummə iləykə əsləmtu nəfsi. Və iləykə vəccəhtu vəchi. Və iləykə fəvvəztu əmri. Fəhfəzni bihifzil imani min bəyni yədəyyə və min xəlfi və ən yəmini vən şimali və min fəvqi min təhti. Vədfə ənni bihəvlikə və quvvətik. Fəinnəhu la həvlə və la quvvətə illa billahil əliyyil əzim.

RUZU BUASI

1. Ya raziqəl muqillin. Və ya rahiməl məsakin, və ya vəliyyəl muminin, və ya zəl quvvətil mətin. Səlli əla Muhəmmədin və əhli

bəytihi. Vərzuqni və afini vəkfini ma əhəmməni.

2. Əllahummərzuqni min fəzlikəl vasiil həlalit təyyibi rizqən vasiən həlalən təyyibən bəlağən liddunya vəl axirəh.səbbən səbbən həniən məria. Min gəyri kəddin və la mənnin min əhədin min xəlqikə illa səətən min fəzlikəl vasi. Fəinnəkə qultə vəsəlullahə min fəzlih. Fəmin fəzlikə əsəlu vəmin ətiyyətikə əsəlu və min yədikəl mələi əsəl.

***BÜTÜN NARAHAATLIQLARI VƏ BƏLALARI
DƏF ETMƏK ÜÇÜN DUA***

Əllahu Əllahu rəbbi la uşriku bihi şəyən təvəkəltu ələl həyyəilləzi la yəmut.

***ÇƏTİNLİKLƏRİ ARADAN QALDIRMAQ
ÜÇÜN DUA***

Əllahummə inni əsəlukə biənnə ləkəl həmd. La ilahə illa əntəl Mənnab. Bədius səmavati və ərz. Zul cəlali vəl ikram. Ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd. Və ən təcələ li mimma ənə fiyhi fərəcən və məxrəca.

şərril axirəh, fəinnəhu ğəyrumənqusin ma
ətəyt, və zidni min fəzlikə ya kərim.

Sağ əlin işarə barmağını yellətməyə
başlayaraq bu duanı oxu:

Ya zəl cəlali vəl ikram, ya zənnəmai vəl cud,
ya zəl mənni vət təvl, hərrim şeybəti ələn nar.

ŞƏBAN AYININ DUASI

Əllahummə səlli əla Muhəmmədin və ali
Muhəmməd.Şəcərətini nubuvvə, və məvziir
risalə, və muxtələfil mələikə, və mədinil ilmi,
və əhli beytil vəhyi. Əllahummə səlli əla
Muhəmmədin və ali Muhəmməd. Əl fulkil
cariə fil lucəcil ğamirə yəmənə mən rəkibəha
və yəğrəqu mən tərəkəha əl mutəqəddimu
ləhum mariqun vəl mutəəxxiru ənhum
zahiqun vəllazimu ləhum la hiqun.
Əllahummə səlli əla Muhəmmədin və ali
Muhəmməd. Əlkəhfil həsin vəl ğiyasil
muztərril mustəkin və məlcəil haribin və
ismətil mutəsimin. Əllahummə səlli əla
Muhəmmədin və ali Muhəmməd. Səlatən
kəsirətən təkunu ləhum rizən və li həqqi
Muhəmmədin və ali Muhəmməd ədəən və
qəzaən bi həvli minkə və quvvətin ya rəbbəl
almin.Əllahummə səlli əla Muhəmmədin və ali

Muhəmməd əttəyyibinəl əbraril əxyaril ləzinə əvcəbətə huquqəhum və fərəztə taətəhum və vilayətəhum. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd vəmur qəlbi bi taətikə və la tuxzini bi məsiyətikə vərzüqni bi muvasatə mən qəttərtə ələyhi min rizqikə bima vəssətə ələyyə min fəzlikə və nəşərtə ələyyə min ədlikə və əhyəytəni təhtə zillikə. Və haza şəhru nəbiyyikə səyyidi rusulikə şəbanal ləzi həfəftəhu minkə birrəhməti vərrizvanil ləzi kanə rəsulul lahi səllallahu ələyhi və alihi yədəbu fi siyamihı və qiyamihı fi ləyalihı və əyyamihı buxuən ləkə fi ikramihı və izamihı ilə məhəlli himamihı. Əllahummə fə əinna ələl istinani bi sunnətihi fihi və nəyliş şəfaəti lədəyhi. Əllahummə vəcəlhu li şəfiən muşəffəən və təriqən iləykə məhyəən vəcəlni ləhu muttəbiən həttə əlqakə yəuməl qiyaməti ənni raziyən və ən zunubi ğaziyən qəd əvcəbtə li minkər rəhmətə və rizvanə və ənzəltəni darəl qərari və məhəlləl əxyari.

*MÜBARƏK RAMAZAN AYININ ÜMUMİ
DUASI*

Ya Əliyyu ya Əzimu ya Ğəfuru ya Rəhim,
əntər rəbbul əzimulləzi ləysə kəmislihi şey, və

huvəs səmiul bəsir, və haza şəhrun əzzəmtəhu və kərrəmtəhu, və şərrəftəhu və fəzzəltəhu ələş suhur. Və huvəs şəhrulləzi fərəztə siyaməhu ələyy, və huvə şəhru rəməzanəlləzi ənzəltə fihil Qur'an, hudən linnasi və bəyyinatın minəl huda vəl furqan, və cəəltə fihi ləylətəl qədr, və cəəltəha xəyrən min əlfi şəhr, fə ya zəlmənni və la yumənnu ələykə munnə ələyyə bifəkakirəqəbəti minən nar, fimən təmunnu ələyhi və ədxilnil cənnəh, birəhmətikə ya ərhəmər rahimin.

Əllahummə ədxil əla əhlil quburis surur. Əllahummə əğni kullə fəqir. Əllahummə əşbi kullə cayi. Əllahumməksu kullə uryan.

Əllahumməqzi dəynə kulli mədin. Əllahummə fərric ən kulli məkrub. Əllahummə ruddə kullə ğərib. Əllahummə fukkə kullə əsir. Əllahummə əslih kullə fasidin min umuril muslimin. Əllahumməşfi kullə məriz. Əllahummə suddə fəqrəna biğinak.

Əllahummə ğəyyir suə halina bihusni halik. Əllahumməqzi ənnəd dəyn. Və əğnina minəl fəqr. İnnəkə əla kulli şeyin qədir.

MÜBARƏK RAMAZAN AYININ GÜNDƏLİK DUALARI

1-ci günün duası

Əllahumməcəl siyami fihi siyaməssaimin, və qiyami fiyhi qiyaməl qaimin, və nəbbihni fihi ən novmətil ğafilin, və həb li curmi fiyhi ya ilahəl aləmin, vəfu ənni ya afiyən ənil mucrimin.

2-ci günün duası

Əllahummə qərribni fiyhi ila mərzatik, və cənnibni fiyhi min səxtikə və nəqimatik, və vəffiqni fiyhi liqira-əti ayatik, birəhmətikə ya ərhəmər rahimin.

3-cü günün duası

Əllahummərzuqni fiyhizzihnə vəttənbih, və baidni fiyhi minəssəfahəti vəttəmviyh, vəcəl li nəсібən mən kulli xəyrin tunzilu fiyhi, bi cudikə ya əcvədəl əcvədin.

4-cü günün duası

Əllahummə qəvvini fiyhi əla iqaməti əmrik və əziqni fiyhi həlavətə zikrik və əvzin fiyhi li ədai şukrikə bi kərəmik. Vəhfəzni fiyhi bi hifzikə və sitrik. Ya əbsərənnazirin.

5-ci günün duası

Əllahumməcəlni fiyhi minəl mustəğ firin. Vəcəlni fiyhi min ibadikəssalihinəl qanitin,

vəcəlni fiyhi min ovliyaikəl muqərrəbin, bi rəfətikə ya ərhəmərrahimin.

6-cı günün duası

Əllahummə la təxzulni fiyhi bi təerruzi məsiyətik, və la təzribni bi siyati nəqimətik və zəhzihni fiyhi min mucibati səxətik, bi mənnikə və əyادیk, ya muntəha rəğbətirrağibin.

7-ci günün duası

Əllahummə əinni fiyhi əla siyamih və qiyamih, və cənnibni fiyhi min həfəvatih və asamih, vəzuqni fiyhi zikrəkə bi dəvamih. Bi tovfıqikə ya hadiyəl muzillin.

8-ci günün duası

Əllahumməzuqni fiyhi rəhmətəl əytami və itaməttəm, və ifşəəs salam və suhbətəl kiram, bi tovlikə, ya məlcəl amin.

9-cu günün duası

Əllahumməcəl li fiyhi nəсібən min rəhmətikəl vəsiə, vəhdini fihi libərahinikəssatiəh. Və xuz bi nasiyəti ilə mərzatikəl camiəh, bi həbbətikə ya əmələl muştəqin.

10-cu günün duası

Əllahumməcəl fiyhi minəl mutəvəkkilinə ələyk, vəəcəlni fiyhi minəl faizinə lədəyk,

vəcəlni fiyhi minəl muqərrəbinə iləyk. Bi
ihsanikə, ya ğayətət talibin.

11-ci günün duası

Əllahummə həbbib iləyyə fiyhil ihsan, və
kərrih iləyyə fiyhil fusuqə vəl isyan, və hərrim
ələyyə fiyhis səxətə vənniyrən, bi ovnikə ya
ğiyasəl mustəğisin.

12-ci günün duası

Əllahummə zəyyinni fiyhi bissətri vəl ifaf,
vəsturni fiyhi bi libasil qunui vəl kəfaf,
vəhmilni fiyhi ələl ədli vəl insaf, və aminni
fiyhi min kulli ma əxafu bi ismətikə ya ismətəl
xaifin.

13-cü günün duası

Əllahummə təhhirni fiyhi minəddənəsi vəl
əqzar, və səbbirni fiyhi əla kainatil əqdari, və
vəffiqni fiyhi littuqa və suhbətəl əbrar, bi
ovnikə ya qurrətə əynil məsakin.

14-cü günün duası

Əllahummə la tuaxizni fiyhi bil əsəratı və
əqilni fiyhi minəl xətaya vəl həfəvat, və la
təcəlni fiyhi ğərəzən lil bələya vəl afat. Bi
izzətikə ya izzəl muslimin.

15-ci günün duası

Əllahummərzüqni fiyhi taətəl xaşiin, vəşrəh fiyhi sədri bi inabətül muxbitin, bi əmanikə ya əmanəl xaifin.

16-cı günün duası

Əllahummə vəffiqni fiyhi li muvafiqətül əbrar, və cənnibni fiyhi murafəqətəl əşrar, və əvini fiyhi bi rəhmətikə ila daril qərar, bi iləhiyyətikəya ilahəl aləmin.

17-ci günün duası

Əllahumməhdini fiyhi li salihil əmal,vəqzi li fiyhil həvaicə vəl amal, ya mən la yəhtacu iləttəfsiri vəssual, ya alimən bima fi suduril aləmin. Səlli əla Muhəmmədin və alihittahirin.

18-ci günün duası

Əllahummə nəbbihni fiyhi li bərəkatil əsharih,və nəvvir fiyhi qəlbi,bi ziyai ənvarihii və xuz bi kulli əzai iləttibai asarih, bi nurikə ya munəvvirə qulubil arifin

19-cu günün duası

Əllahummə vəffir fiyhi həzzi min bərəkatih, və səhhil səbili ila xəyratih, və la təhrimni qəbulə həsənatih, ya hədiyən iləl həqqil mubin.

20-ci günün duası

Əllahumməftəh li fiyhi əbvabəl cinan, və əğliq ənni fiyhi əbvabənniyran, və vəffiqni fiyh

li tilavətil Qur'an. Ya munziləssəkinəti fi qulubil muminin.

21-ci günün duası

Əllahumməcəl fiyhi ila mərzatikə dəlilə, və la təcəl lişşəytani fiyhi ələyyə səbila, vəcəlil cənnətə li mənzilən və məqila, ya qaziyə həvaicittalibin.

22-ci günün duası

Əllahummə li fiyhi əbvabi fəzlik, və ənzil ələyyə fiyhi bərəkatik, və vəffiqni fihi limucibati mərzatik, və əskinni fiyhi buhbuhati cənnatik, ya mucibə dəvatil muztərrin.

23-cü günün duası

Əllahumməğsilni fiyhi minəzzunubi, və təhhirni fiyhi mənəl uyub, vəmtəhin qəlbi fihi bitəqvəl qulub, ya muqiyəl əsəratil muznibin

24-cü günün duası

Əllahummə inni əsəlukə fiyhi ma yurzik, və əsəlukəttovfiqə fiyhi li ən utiəkə və la əsiyək yacəvadəssailin.

25-ci günün duası

Əllahumməcəlni fiyhi muhibbən liəvliyaik, və muadiyən li ədaik, mustənnən bi sunnəti xatəmi ənbiyaik, ya asimə qulubinnəbiyyi.

26-cı günün duası

Əllahumməcəl səyi fiyhim məşkura, və zənbi fiyhim məğfura, və əməli fiyhim məqbula, və əybi fiyhim məstura, ya əsməəssamiin.

27-ci günün duası

Əllahummərzuqni fiyhim fəzlə leylətil qədr, və səyyir umuri fiyhim minəl usri iləl yusr, vəqbəl məaziyrı, və huttə ənnizzənbə vəl vizr, ya rəufən bi ibadihissalihin.

28-ci günün duası

Əllahummə vəffiq həzzi fiyhi minəl nəvafil, və əkrimni , fiyhi bi ihzaril məsail, və qərrib fiyhi vəsiləti iləykə min bəynil vəsail, ya mən la yəşğəluhu ilhahul mulihhin.

29-cu günün duası

Əllahummə gəşşini fiyhi birrəhməh, vərzuqni fiyhittovfiqə vəl isməh, və təhhir qəlbi min gəyahibit tuhəməh, yarəhimən bi ibadihil muminin.

30-cu günün duası

Əllahumməcəl siyami fiyhi bişşukri vəl qəbul, əla ma tərzahu və yərzahur Rəsul, muhkəmətun furuuhu bil usul, bi həqqi səyyidina Muhəmmədin və alihittahirin, vəlhəmdu lillahi Rəbbil aləmin.

İFTAR DUASI

«Əllahummə ləkə sumtu və əla rizqikə
əftərtu və ələykə təvəkkəltu».

NOVRUZ BAYRAMININ (İLİN TƏHVİL OLMASI) DUASI

Bismillahir rəhmanir rəxim

Ya muqəllibəl qulubi vəl əbsar. Ya
mudəbbirəl ləyli vən nəhar. Ya muhəvviləl
həvli vəl əhval. Həvvil haləna ila əhsənəl hal.

FƏRƏC DUASI

Əllahummə kullivəliyyikəl huccət ibnil
həsən, sələvatukə ələyhi və əla abaih, fi
hazihissaəti və fi kullissaəh, vəliyyən və
hafizən və qaidən və nasira və dəlilən və əyna,
həttə tuskinəhu ərzəkə təvlən (təvən) və
tuməttiəhu fi ha təvila. Və həb ləna rəfətəhu və
əşrikna fi dəəvətih, və səlli ələyhi və əccil
fərəcəhu vəcəlna musəlliminə li əmrüh.

ƏHD DUASI

İmam Cəfər Sadiq (ə) dan nəql olunub ki,
buyurur: «Hər kəs bu «Əhd duasını» qırx gün
oxuyarsa, bizim Qaimimiz (Həzrəti Mehdi (ə)-
n) köməkçilərindən olar. O həzrətin
zuhurundan qabaq vəfat edərsə, Allah taala

onu həzrət Mehdi (ə)-ın xidmətində olmaq üçün qəbirdən xaric edər. Həmçinin Allah taala bu duanın hər bir kəlməsi müqabilində ona min savab kəramət edib, onun min günahını bağışlayar».

«Əhd duası» belədir:

«Əllahummə Rəbbən nuril əzim. Və Rəbbəl kursiyir rəfi. Və Rəbbəl bəhril məsur. Və munzilət təvrativəl incili vəz zəbur. Və munzilən Qur'anil əzim. Və Rəbbəl mələkətil muqərrəbin. Vəl ənbiyai vəl mursəlin. Əllahummə inni əsəlkə bivəçikəl kərim. Və binuri vəçikəl munir. Və mulkikəl qədim. Ya həyyu ya qəyyum. Əsəlukə bismikəl ləzi əşrəqət bihis səmavatu vəl ərəzun. Və bismikəl ləzi yəsləhu bihil əvvəlunə vəl axirun. Ya həyyən qəblə kulli həyyin və ya həyyən bədə kulli həyy. Və ya həyyən hinə la həyyə ya muhyiyəl məvta və mumitəl əhya. Ya həyyu la ilahə illa ənt. Əllahummə bəlliğ məvlanəl imaməl Məhdiyyəl hədiyyəl qaimə bi əmririk. Sələvatullahi ələyhim və əla abaihit tahirin. Ən cəmiil mumininə vəl muminət. Fi məşariqil ərzi və məğaribiha. Səhliha və cəbəliha. Bərriha və bəhriha. Və ənni və ən valideyyə minəs sələvati zinətə ərşillah və midadə

kəlimatihī və ma əhsahu ilmuhu və əhatə bihi kitabuhu. Əllahummə inni ucəddidu ləhu fi səbihəti yəvmi haza və ma iştu min əyyami əhdən və əqdən və beyətən ləhu fi unuqi la əhulu ənha və la əzulu əbədə. Əllahumməcəlni min ənsarihi və əvanihi vəz zabbinə ənhu vəl musariinə ileyhi fi qəzai həvaicihi vəl mumtəsilinə liəvamirihī vəl muhaminə ənhu vəs sabiqinə ilə iradətihī vəl mustəşhədinə beynə yədəyh. Əllahummə in halə beyni və beynəhul məvtul ləzi cəəltəhu əla ibadikə hətmən məqziyyən fəxricni min qəbri mutəzirən kəfəni şahidən seyfi mucərrədən qənati muləbbiyən dəvətəd dai filhaziri vəl badi. Əllahummə ərinit tələtər rəşidətə vəl ğurrətəl həmidətə vəkhul naziri binəzrətin minni ileyhi vəəccil fərəcəhu və səhhil məxrəcəhu və əvsi mənəhəcəhu vəsluk bi məhəccətəhu vəənfiz əmrəhu vəşdud əzrəhu vəmurillahummə bihi biladək. Və əhyi bihi ibadək. Fəinnəkə qultə və qəvlukəl həqq. Zəhərə l fəsadu fil bərri vəl bəhri bima kəsəbət əydin nas. Fəəzhirillahummə ləna vəliyyəkə vəbnə binti nəbiyyikəl musəmma bismi rəsulik. Hətta la yəzfərə bişeyin minəl batili illa məzzəqqəhu və yuhiqqəl həqqə və

yuhəqqiqəhu vəcəlhullahummə məfzəən
liməzlumi ibadikə və nasirənlimən la yəcidu
ləhu nasirən ğeyrək. Və mucəddidən lima
uttilə min əhkami kitabikə və muşəyyidən lima
vərədə min əlami dinikə və sunəni nəbiyyik.
(Səlləllahu əleyhi və alih.) Biruyətihə və mən
təbiəhu əla dəvətih. Vərhəmistikanətəna
bədəh. Əllahumməkşif hazihil ğummətə ən
hazihil umməti bihuzurih. Vəəccil ləna
zuhurəh. İnnəhum yərəvnəhu bəida. Və
nərahu qəriba. Birəhmətikə ya ərhəmə
rahimin.

Sonra üç dəfə əlini sağ buduna vurub hər
dəfə bu sözləri de:

Əl əcəl, əl əcəl ya Məvlayə ya Sahibəz
zəman.»

ZİYARƏTİ ƏHLİ QUBUR

Bismillahir rəhmanir rəhim

Əssəlamu əla əhli la ilahə illəllah. Min əhli la
ilahə illəllah. Ya əhlə la ilahə illəllah. Bihəqqi la
ilahə illəllah. Kəyfe vəcədtuh qəvlə la ilahə
illəllah. Min la ilahə illəllah. Ya la ilahə illəllah.
bihəqqi la ilahə illəllah. İğfir limən qalə la ilahə
illəllah. Vəhşurna fi zumrəti mən qalə la ilahə

illəllah. Muhəmmədun rəsulullah. Əliyyun vəliyyullah.

MÜCİR DUASI

Mücir duası həzrəti Peyğəmbərdən (s) nəql olunmuş çox üstün şənə malik olan bir duadır. Rəsuləllah (s) «İbrahim məqamı»nda namaza məşğul olduğu zaman Cəbrail bu duanı gətirmişdir.

Kəfəli «Bələdul-əmin» və «Misbah» kitablarında bu duanı nəql etmiş və onun haşiyəsində bu duanın fəzilətinə işarə etmişdir. O cümlədən də buyurmuşdur: Hər kəs bu duanı ramazan ayının əyyamul- beyz (13, 14 və15-ci) günlərində oxusa günahları yağış damcılarının, ağacların yarpaqlarını və səhranın qumlarını sayı qədər olsa belə, bağışlanar. Həmçinin xəstənin sağalması, borcun qaytarılması, varlanmaq, qüdrətli olmaq və qəm-qüssənin aradan getməsi üçün də faydalıdır.

Dua belədir:

Bismillahir rəhmanir rəhim

« Subhanəkə ya Əllahu təaləytə ya rəhmanu əcirna minən nari ya mucir. Subhanəkə ya rəhimu təaləytə ya kərimu əcirna minən nari

ya mucir. Subhanəkə ya məlikü təaləytə ya maliku əcirna minən nari ya mucir. Subhanəkə yaquddusu təaləytə ya səlamu əcirna minən nari ya mucir. Subhanəkə ya muminu təaləytə ya muhəyminu əcirna minən nari ya mucir. Subhanəkə ya ya əzizu təaləytə ya cəbbaru əcirna minən nari ya mucir. Subhanəkə ya mutəkəbbiru təaləytə ya mutəcəbbiru əcirna minən nari ya mucir. Subhanəkə yaxaliqu təaləytə ya bariu əcirna minən nari ya mucir. Subhanəkə ya musəvviru təaləytə ya muqəddiru əcirna minən nari ya mucir. Subhanəkə ya hadi təaləytə ya baqi əcirna minən nari ya mucir. Subhanəkə ya vəhhabu təaləytə ya təvvabu əcirna minən nari ya mucir. Subhanəkə ya fəttahu təaləytə ya murtahu əcirna minən nari ya mucir. Subhanəkə ya səyyidi təaləytə ya məvlayə əcirna minən nari ya mucir. Subhanəkə ya qəribu təaləytə ya rəqibu əcirna minən nari ya mucir. Subhanəkə ya mubdiu təaləytə ya muidu əcirna minən nari ya mucir. Subhanəkə ya həmidu təaləytə ya məcidu əcirna minən nari ya mucir. Subhanəkə ya qədimu təaləytə ya əzimu əcirna minən nari ya mucir. Subhanəkə ya ğəfuru təaləytə ya şəkuru əcirna

minən nari ya mucir. Subhanəkə ya şahidu təaləytə ya şahidu əcirna minən nari ya mucir. Subhanəkə ya hənnanu təaləytə ya mənnanu əcirna minən nari ya mucir. Subhanəkə ya baisu təaləytə ya varisu əcirna minən nari ya mucir. Subhanəkə ya muhyi təaləytə ya mumitu əcirna minən nari ya mucir. Subhanəkə ya şəfiqu təaləytə ya rəfiqu əcirna minən nari ya mucir. Subhanəkə ya ənisu təaləytə ya munisu əcirna minən nari ya mucir. Subhanəkə ya cəlilu təaləytə ya cəmilu əcirna minən nari ya mucir. Subhanəkə ya xəbiru təaləytə ya bəsiru əcirna minən nari ya mucir. Subhanəkə ya həfiyyu təaləytə ya məliyyu əcirna minən nari ya mucir. Subhanəkə ya məbudu təaləytə ya məvcudu əcirna minən nari ya mucir. Subhanəkə ya gəffaru təaləytə ya qəhharu əcirna minən nari ya mucir. Subhanəkə ya məzkuru təaləytə ya məşkuru əcirna minən nari ya mucir. Subhanəkə ya cəvadu təaləytə ya məazu əcirna minən nari ya mucir. Subhanəkə ya cəmalu təaləytə ya cəlalu əcirna minən nari ya mucir. Subhanəkə ya sabiqu təaləytə ya raziqu əcirna minən nari ya mucir. Subhanəkə ya sadiqu təaləytə ya faliqu əcirna minən nari ya mucir. Subhanəkə ya

səmiu təaləytə ya səriu əcirna minən nari ya mucir. Subhanəkə ya rəfiu təaləytə ya bədiu əcirna minən nari ya mucir. Subhanəkə ya fəalu təaləytə ya mutəali əcirna minən nari ya mucir. Subhanəkə ya qazi təaləytə ya razi əcirna minən nari ya mucir. Subhanəkə ya qahiru təaləytə ya tahiru əcirna minən nari ya mucir. Subhanəkə ya alimu təaləytə ya hakimü əcirna minən nari ya mucir. Subhanəkə ya daimu təaləytə ya qaimu əcirna minən nari ya mucir. Subhanəkə ya asimü təaləytə ya qasimü əcirna minən nari ya mucir. Subhanəkə ya ğəniyyu təaləytə ya muğni əcirna minən nari ya mucir. Subhanəkə ya vəfiyyu təaləytə ya qəviyyu əcirna minən nari ya mucir. Subhanəkə ya kafi təaləytə ya şafi əcirna minən nari ya mucir. Subhanəkə ya muqəddimü təaləytə ya muəxxirü əcirna minən nari ya mucir. Subhanəkə ya əvvəlu təaləytə ya axirü əcirna minən nari ya mucir. Subhanəkə ya zahirü təaləytə ya batinü əcirna minən nari ya mucir. Subhanəkə yarəcau təaləytə ya murtəca əcirna minən nari ya mucir. Subhanəkə ya zəl mənni təaləytə ya zət təvli əcirna minən nari ya mucir. Subhanəkə ya həyyu təaləytə ya qəyyumu əcirna minən nari ya mucir.

Subhanəkə ya vahidu təaləytə ya əhədu əcirna minən nari ya mucir. Subhanəkə ya səyyidu təaləytə ya səmədu əcirna minən nari ya mucir. Subhanəkə ya qədiru təaləytə ya kəbiru əcirna minən nari ya mucir. Subhanəkə ya vali təaləytə ya mutəali əcirna minən nari ya mucir. Subhanəkə ya əliyyu təaləytə ya əla əcirna minən nari ya mucir. Subhanəkə ya vəliyyu təaləytə ya məvla əcirna minən nari ya mucir. Subhanəkə ya zariu təaləytə ya bariu əcirna minən nari ya mucir. Subhanəkə ya xafizu təaləytə ya rafiū əcirna minən nari ya mucir. Subhanəkə ya muqsitu təaləytə camiu əcirna minən nari ya mucir. Subhanəkə ya muizzutəaləytə ya muzillu əcirna minən nari ya mucir. Subhanəkə ya hafizu təaləytə ya həfizu əcirna minən nari ya mucir. Subhanəkə ya qadiru təaləytə ya muqtədiru əcirna minən nari ya mucir. Subhanəkə ya əlimu təaləytə ya həlimu əcirna minən nari ya mucir. Subhanəkə ya həkəmu təaləytə ya həkimu əcirna minən nari ya mucir. Subhanəkə ya muti təaləytə ya maniu əcirna minən nari ya mucir. Subhanəkə ya zarru təaləytə ya nafiū əcirna minən nari ya mucir. Subhanəkə ya mucibu təaləytə ya həsibu əcirna minən nari ya mucir. Subhanəkə

ya adilu t al yt  ya fasilu  cirna min n nari ya mucir. Subhan k  ya l tifu t al yt  ya  rifu  cirna min n nari ya mucir. Subhan k  ya r bbu t al yt  ya h qqu  cirna min n nari ya mucir. Subhan k  ya m cidu t al yt  ya vahidu

 cirna min n nari ya mucir. Subhan k  ya  fuvvu t al yt  ya munt qimu  cirna min n nari ya mucir. Subhan k  ya vasiut al yt  ya muv ssiu  cirna min n nari ya mucir. Subhan k  ya r ufu t al yt  ya  tufu  cirna min n nari ya mucir. Subhan k  ya f rdu t al yt  ya vitru  cirna min n nari ya mucir. Subhan k  ya muqitu t al yt  ya muhitu  cirna min n nari ya mucir. Subhan k  ya v kilu t al yt  ya  dlu  cirna min n nari ya mucir. Subhan k  ya mubinu t al yt  ya m tinu  cirna min n nari ya mucir. Subhan k  ya r bbu t al yt  ya v dudu  cirna min n nari ya mucir. Subhan k  ya r  idu t al yt  ya mur sidu  cirna min n nari ya mucir. Subhan k  ya nuru t al yt  ya mun vviru  cirna min n nari ya mucir. Subhan k  ya n siru t al yt  ya nasiru  cirna min n nari ya mucir. Subhan k  ya s buru t al yt  ya sabiru  cirna min n nari ya mucir. Subhan k  ya

muhsi təaləytə ya munşiu əcirna minən nari ya mucir. Subhanəkə ya subhanu təaləytə ya dəyyanu əcirna minən nari ya mucir. Subhanəkə ya muğisu təaləytə ya ğiyasu əcirna minən nari ya mucir. Subhanəkə ya fatiru təaləytə ya haziru əcirna minən nari ya mucir. Subhanəkə ya zəl izzı vəl cəmali təbarəktə ya zəl cəbəruti vəl cəlali subhanəkə la ilahə illa əntə subhanəkə inni kuntu minəz zalimin. Fəstəcəbna ləhu və nəccəynahu minəl ğəmmi və kəzalikə nuncil muinin. Və səlləllahu əla səyyidina Muhəmmədin və alihi əcməin vəl həmdü lillahi rəbbil ələmin və həsbunəllahu və niməl vəkil və la həvla vəla quvvətə illa billahil əliyyil əzim.»

KUMEYL DUASI

Bu dua məşhur dualardan biridir ki, Əllamə Məclisi (rəhmətullah əleyh) onun haqqında buyurmuşdur: O, ən üstün dualardan biri olub, Xızır (ə)-in duası sayılır. Həzrəti Əli (ə) bu duanı özünün xüsusi səhabələrindən sayılan Kumeylə (rəhmətullah əleyh) öyrətmişdir. Bu duanı şəban ayının yarısında (15- də)və habelə hər cümə axşamları oxunduğunu buyurmuşdur. Bu dua

düşmənlərin şərindən qorunmaq, ruzi qapısının açılması və habelə günahların bağışlanması üçün faydalıdır.

Dua belədir:

Bismillahir rəhmanir rəhim

« Əllahummə inni əsəlukə birəhmətikəl ləti vəsiət kullə şeyy, və bi quvvətikəl ləti qəhərtə biha kullə şeyy, və xəzəə ləha kullu şeyy, və zəllə ləha kullu şeyy, və bicəbərutikəl ləti ğələbtə biha kullə şeyyin və bi izzətikəl ləti la yəqumu ləha şeyy, və biəzəmətikəl ləti mələət kullə şeyy, və bisultanikəl ləzi əla kullə şeyy, və bivəçikəl baqi bədə fənai kulli şeyy, və bi əsmaikəl ləti mələət ərkanə kulli şeyy, və bi ilmikəl ləzi əhatə bikulli şeyy, və bi nuri vəçikəl ləzi əzaə ləhu kullu şeyy. Ya nuru ya quddus ya əvvələl əvvəlin, və ya axirəl axirin. Əllahumməğfirliyəz zunubəl ləti təhtikul isəm. Əllahumməğfirliyəz zunubəl ləti tunzilun niqəm. Əllahumməğfirliyəz zunubəl ləti tuğəyyirun niəm. Əllahumməğfirliyəz zunubəl ləti təhbisud dua. Əllahumməğfirliyəz zunubəl ləti tunzilul bəla. Əllahumməğfirli kullə zənbin əznəbtuhu və kullə xətiətin əxtətuha. Əllahummə inni ətəqərrəbu iləykə bizikrikə vəstəşfiu bikə ilə nəfsik. Və əsəlukə bicudikə

ən tudniyəni min qurbik. Və ən tuziəni şukrək.
Və ən tulhiməni zikrək. Əllahummə inni
əsəlukə sualə xaziin mutəzəllilin xaziin ən
tusamihəni və tərhaməni və təcələni biqismikə
raziyən qaniən və fi cəmiil əhvali mutəvazia.
Əllahummə və əsəlukə sualə məniştəddət
faqətuhu və ənzələ bikə indəş şədaidi
hacətuhu və əzumə fima indəkə rəğbətuh.
Əllahummə əzumə sultanukə və əla məkanukə
və xəfiyə məkrukə və zəhərə əmrükə və gələbə
qəhrukə və cərət qudrətukə vəla yumkinul
firaru min hukumətik. Əllahummə la əcidu
lizunubi gəfirən vəla liqəbaihi satirən vəla
lişəyin min əməliyəl qəbihi bil həsəni
mubəddilən gəyrək. La ilahə illa əntə
subhanəkə və bihəmdik. Zələmtu nəfsi və
təcərrətu bicəhli və səkəntu ila qədimi zikrikə
li və mənnikə ələyyə. Əllahummə məvlayə
kəm min qəbihin sətərtəhu və kəm min fadihin
minəl bəlai əqəltəh, və kəm min isarin
vəqəytəhu və kəm min məkruhın dəfətəhu, və
kəm min sənain cəmilin ləstu əhlən ləhu
nəşərtəh. Əllahummə əzumə bəlai və əfrətə bi
suu hali və qsurət bi əmali və qəədət bi əğlali
və həbəsəni ən nəfi budu əməli və xədəətnid
dunya biğururiha və nəfsi bicinayətiha və

mitali. Ya Səyyidi fəəsəlukə bi izzətikə ən la yəhcubə ənkə duai suu əməli və fiali, və la təfzəhni bixəfiyyi məttələtə ələyhi min sirri, vəla tuaccilni bil uqubəti əla ma əmiltuhu fi xələvati min sui fili və isaəti, və dəvami təfriti və cəhaləti və kəsərəti şəhəvati və ğəfləti, vəkunil lahummə bi izzətikə li fi kullil əhvali rəufən və ələyyə fi cəmiil umuri ətufa. İlahi və rəbbi mən li ğəyrukə. Əsəluhu kəşfə zurri vən nəzərə fi əmri. İlahi və Məvlayə əcrəytə ələyyə hukmən ittəbətə fihi həva nəfsi və ləm əhtəris fihi min təzyini əduvvi fəğərrəni bima əhva və əsədəhu əla zalikə qəzau fətəcavəztu bima cərə ələyyə min zalikə bəzə hududikə və xaləftu bəzə əvarimik. Fələkəl həmdu ələyyə fi cəmiil zalik. Və la huccətə li fima cərə ələyyə fihi qəzauk. Və əlzəməni hukmukə və bələuk. Və qəd ətəytukə ya İlahi bədə təqsiri və israfi əla nəfsi mutəzirən nadimən munkəsirən mustəqilən mustəğfirən munibən muqirrən muzinən mutərifən la əcidu məfərrən mima kanə minni və la məfzəən ətəvəccəhu iləyhi fi əmri ğəyrə qəbulikə uzri və idxalikə iyyayə fi səəti rəhmətik. Əllahummə fəqbəl uzri, vərhəm şiddəti zurri və fukkəni min şəddi və saqi. Ya Rəbbirhəm zəfə bədəni və riqqətə cildi

və diqqətə əzmi. Ya mən bədəə xəlqi və zikri
və tərbiyəti və birri və təğziyyəti həbni libtidai
kərəmikə və salifi birrikə bi. Ya İlahi və Səyyidi
və Rəbbi əturakə muəzzibi binarikə bədə
təvhidikə və bədə ma intəva ələyhi qəlbi min
mərifətikə və ləhicə bihi lisani min zikrikə və
itəqədəhu zəmiri min hubbikə və sbədə sidqi
itirafi və duai xaziən lirububiyyətikə. Həyhətə
əntə əkrəmu min ən tuzəyyiə mən rəbbəytəhu
əv tubidə mən ədnəytəhu, əv tuşərridə mən
avəytəhu əv tusəllimə iləl bəlai mən kəfəytəhu
və rəhimtəh, və ləytə şiri ya Səyyidi və İlahi və
Məvlayə. Ətusəllitun narə əla vucuhin xərrət
liəzəmətikə sacidətən və əla əlsunin nətəqət
bitəvhidikə sadiqəh, və bişukrikə madihətən
və əla qulubin itərəfət bilahiyyətikə
muhəqqiqəh, və əla zəməirə həvət minəl ilmi
bikə hətta sarət xəşiəh, və əla cəvarihə sət ila
əvtani təəbbudikə taiəh, və əşarət bi istiğfarikə
muzinətən ma hakəza zənnu bik, vəla uxbirna
bifəzlikə ənkə ya kərimu ya Rəbbi. Və əntə
tələmu zəfi ən qəlilin min bələid dunya və
uqubatihə və ma yəcri fiha minəl məkarihə əla
əhliha. Əla ənnə zalikə bəlaun və məkruhun
qəlilun məksuhun yəsirun bəqauhu qəsirun
muddətuh. Fə kəyfə ihtimali libələil axirəti və

cəlili vuquıl məkarıhi fiha, və huvə bəlaun tətulu muddətuhu və yədumu məqamuhu və la yuxəffəfu ən əhlih, liənnəhu la yəkunu illa ən ğəzəbikə vəntiqamikə və səxətikə. Və haza ma la təqumu ləhus səmavati vəl ərz. Ya Səyyidi fəkəyfə li və ənə əbdukəz zəifuz zəlilul həqirul miskinul mustəkin. Ya İlahi və Rəbbi və Səyyidi və Məvlayə liəyyil umuri iləykə əşku, və lima minha əziccu və əbki liəlamil əzabi və şiddəti. Əm li tulil bəlai və muddəti. Fələin səyyərtəni lil uqubati məə ədaikə və cəmətə bəyni və bəynə əhlibəlaikə və fərrəqtə bəyni və bəynə əhibbaikə və əvliyaikə fəhəbni ya İlahi və Səyyidi və Məvlayə və Rəbbi, səbərtu əla əzabikə fəkəyfə əsbiru əla firaqik, və həbni səbərtu əla hərri narikə fəkəyfə əsbiru ənin nəzəri ila kəramətik, əm kəyfə əskunu fin nari və rəcai əfvuk, fəbizzətikə ya Səyyidi və Məvlayə uqsimu sadıqən ləin tərəktəni natiqən ləziccənnə iləykə bəynə əhliha zəcicəl amilinə vələəsruxənnə iləykə suraxəl mustəsrixinə vələəbkıyənnə ələykə bukaəl faqidin, vələunadiyənnəkə əynə kuntə ya vəliyyəl mumininə ya ğayətə amalil arifin, ya ğiyasəl mustəğisin ya həbibə qulubis sadıqinə və ya ilahəl aləmin, əfəturakə subhanəkə ya İlahi və

bihəmdikə təsməu fiha səvtə əbdin muslimin
sucinə fiha bimuxaləfətih, və zaqə təmə
əzabiha biməsiyətih, və hubisə bəynə ətbaqiha
bicurmihə və cərirətih, və huvə yəziccu iləykə
zəcicə muəmmilin lirəhmətikə və yunadikə
bilisani əhli təvhidik, və yətəvəssəlu iləykə
birububiyətik, ya Məvlayə fəkəyfə yəbqa fil
əzabi və huvə yərcu ma sələfə min hilmik, əm
kəyfə tulimuhun naru və huvə yəmulu fəzləkə
və rəhmətəkə əm kəyfə yuhriquhu ləhibuha
əntə təsməu səvtəhu və təra məkanəh, əm
kəyfə yəştəmilu ələyhi zəfiruha və əntə tələmu
zəfəh, əm kəyfə yətəqəlqəlu bəynə ətbaqiha və
əntə tələmu sidqəh, əm kəyfə təzcuruhu
zəbaniyyətuhu vəhuvə yunadikə ya Rəbbəh,
əmə kəyfə yərcu fəzləkə fi itqihi minha
fətətrukuhu fiha. Həyhatə ma zalikəz zənnu
bikə vələl mərəfi min fəzlikə vələ muşbihun
lima aməltu bihim muvəhhidinə min birrikə və
ihsanik. Fəbil yəqini əqtəu ləvla ma həkəmtə
bihi min təzibi cahidikə və qəzəytə bihi min
ixladi muanidikə ləcəəltən narə kulləha bərdən
və səlama. Və ma kanə li əhədin fiha məqərrən
vələ muqama. Lakinnəkə təqəddəsət əsmaukə
əqsəmtə ən təmləəha minəl kafirinə minəl
cinnəti vən nasi əcməin, və ən tuxəllidə fihəl

muanidinə və əntə cəllə sənaukə qultə
mubtədiən və tətəvvəltə bil inami
mutəkərrima. Əfəmən kanə muminən kəmən
kanə fasiqən la yəstəvun. İlahi və Səyyidi
fəəsəlukə bil qudrətil ləti qəddərtəha və bil
qəzziyyətil ləti hətəmtəha və həkəmtəha və
ğələbtə mən ələyhi əcrəytəha ən təhəbə li fi
hazihil ləyləti və fi hazihis saəti kullə curmin
əcrəmtuhu, və kullə zənbin əznəbtuhu və kullə
qəbihin əsrərtuhu və kullə cəhlin əmiltuhu
kətəmtəuh, əv ələntuhu əxfəytuhu və
əzhərtuhu, və kullə səyyiatin əmərtə bi
isbatihəl kiraməl katibin. Əlləzinə
vəkkəltəhum bihifzi ma yəkunu minni,
vəcəəltəhum şuhudən ələyyə məə cəvarihə, və
kuntə əntər rəqibə ələyyə min vərahim vəş
şahidə lima xəfiyə ənhum, və birəhmətikə
əxfəytəhu və bifəzlikə sətərtəhu və ən tuvəffirə
həzzi min kulli xəyrin ənzəltəh, əv ihsanin
fəzzəltəhu əv birrin nəşərtəh, əv rizqin
bəsettəhu əv zənbin təğfiruhu əv xətəin
təstəruh, ya Rəbbi ya Rəbbi ya Rəbb. Ya İlahi
və Seyyidi və Məvlayə və malikə riqqi. Ya mən
biyədihi nasiyəti. Ya əlimən bizurri və
məskənəti. Ya xəbirən bifəqri və faqəti. Ya
Rəbbi ya Rəbbi ya Rəbb. Əsəlukə bihəqqikə və

qudsikə və əzəmi sifatikə və əsmaikə, ən təcələ əvqati minəl ləyli və nəhari bizikrikə məmurən, və bixidmətikə məvsulətən və əmali indəkə məqbuləh, hətta təkunə əmali və əvradi kulluha virdən vahidən və hali fi xidmətikə sərməda. Ya Səyyidi ya mən ələyhi məvvili. Ya mən iləyhi şəkəvtu əhvali. Ya Rəbbi ya Rəbbi ya rəbb. Qəvvi əla xidmətikə cəvarihi, vəşdud ələl əziməti cəvnihi, vəhəbliyələ ciddi fi xəşyətikə vəddəvamə fil ittisali bixidmətik, hətta əsrəhə iləykə fi məyadinis sabiqinə və usriə iləykə fil barizin, vəştaqə ilə qurbikə fil muştaqin, və ədnu minkə dunuvvəl muxlisin, və əxafəkə məxafətəl muqininə və əctəmiə fi civarikə məəl muminin. Əllahummə vəmən əradəni bisuin fəəridh, vəmən kadəni fəkidhu vəcəlni min əhsəni əbidikə nəсібən indək, və əqrəbihim mənzilətən mink, və əxəssihim zulfətən lədəyk. Fəinnəhu la yunali zalikə illa bifəzlik. Və cudli bicudikə vətif ələyyə biməcdikə vəhfəzni birəhmətikə vəcəl lisani bizikrikə ləhicən və qəlbi bihubbikə mutəyyəmən və munnə ələyyə bihusni icabətik, vəəqilni əsrəti vəğfir zilləti, fəinnəkə qəzəytə əla ibadikə biibadətikə və əmərtəhum biduaikə və zəmintə

ləhumul icabətə fəiləyk, ya Rəbbi nəsəbtu vəchi və iləykə ya Rəbbi mədədtu yədi. Fəbiizzətikə istəcib li duai, və bəlliğni munayə vəla təqqə min fəzlikə rəcai, vəkfini şərrəl cinni vəl insi min ədai, ya səriər riza, iğfir limən la yəmliku illəddua. Fəinnəkə fəalun lima təşa. Ya mən ismuhu dəvaun və zikruhu şifaun və taətuhu ğina. İrhəm mən rəsu malihir rəcau və silahuhul buka. Ya sabiğən niəm. Ya dafiən niqəm. Ya nurəl mustəvhişinə fiz zuləm. Ya alimən la yuəlləm. Səlli əla Muhəmmədin və ali Muhəmməd. Vəfəl bi ma əntə əhluh. Vəsəlləllahu əla rəsulihə vəl əimmətəl məyaminə min alihi vəsəlləmə təslima».

TİLAVƏT

«İlahi! Binəbiyyin ərəbiyyin və rəsulin mədəniyy. Və əxihi əsədullahi musəmməm bi Əliyy. Və bi Zəhraə bətulin və bi ummi vələdətha. Və bisibtəyhi və şibləyli huma nəcluz zəkiyy. Və bi Səccadə və bil Baqiri vəs Sadiqi həqqa. Və bi Musa və Əliyyin və Təqiyyin və Nəqiyy. Və bizil Əskəriyy vəl huccətəl Qaimi bil həqq. Əlləzi yəzribu bis səyfi bihukmin əzəliyy. Və ələyhim sələvati və sələmi əlfa. Biləyalin və nəharin və ğədətin və

əşiyy. Əcibil'anə duana və tərəhhəm huzərana. Vəqzi hacəti lənəl kullə ilahi binəbiyyi. Və təqəbbəl bi qəbulin həsənin rəbbi duana. Binəbiyyin və Əliyyin və vəliyyin və vəsiyy. Və səlli əla cəmil ənbiyai vəl mursəlin. Vəl həmdü lillahi rəbbil aləmin.»

ƏQD OXUMAĞIN QAYDALARI

(Daimi əqdin siğasının oxunma qaydaları)

Əgər daimi əqdin siğasını kişi və qadının özləri oxusalar, mehriyənin miqdarını təyin etdikdən sonra, əvvəl qadın desin:

«Zəvvəctükə nəfsi ələssidaqil-məlum». Ondan sonra kişi fasiləsiz desin:

«Qəbiltut-təzvicə».

Əgər başqasını vəkil qəbul etsələr ki, onların tərəfindən əqd siğəsini oxusun, beləki, məsələn; kişinin adı Əhməd və qadının adı Fatimə olsa, qadının vəkili desin:

«Zəvvəctu muvəkkiləkə Əhmədə muvəkkiləti Fatimə ələssidaqil məlum». Sonra kişinin vəkili fasiləsiz desin:

«Qəbiltut-təzvicə limuvəkkili Əhmədə ələssidaqil məlum» əqd düz olur.

**(QEYRİ-DAİMİ ƏQDİN SİĞASININ OXUNMA
QAYDALARI)**

Əgər qeyri-daimi əqdin siğasını kişi və qadının özləri oxusalar,müddət və mehriyənin miqdarını təyin etdikdən sonra,əvvə lqadın desin:

«Zəvvəctukə nəfsi fil muddətil-məluməti ələl mehril-məlum».Ondan sonra fasiləsiz kişi desin:

«Qbiltu» əqd düzdür.

Əgər başqasını vəkil etsələr,əvvəl qadının vəkili,kişinin vəkilinə desin:

«Zəvvəctu muvəkkiləti muvəkkiləkəfil muddətil-məluməti ələl-mehril məlum».Ondan sonra fasiləsiz kişinin vəkili desin:

«Qəbiltut-təzvicə li muvəkkili hakəza»-əqd səhih olar.

KƏBİNDƏN QABAQ OXUNAN XÜTBƏ

Bismillahir rəhmanir rəhim

«Əlhəmdu lillahi iqrarən bi nimətihi və la ilahə illəllahu iklasən li vəhdaniyyətihi vəs səlatu vəs səlamu əla Muhəmmədin xəyri bəriyyətihi və əla əsviyaihi min itrətihi, əmma

bədu fəqəd kanə min fəzlillahi ələl ənami ən əğnahum bil həlali ənəl həram. Fə qalə subhanəhu və təala fi kitabihil əziz: (Və ənkihul əyama minkum vəssalihinə min ibadikum və imaikum in yəkunu fuqərəə yuğnihimullahu min fəzlihi vəllahu vasiun əlim). Nur surəsi, ayə 32

Qalə rəsulullahi (s): (Ənnikahu sunnəti, fə mən rəğibə ən sunnəti fə ləysə mini)

Qalə rəsulullahi (s): (Mən təzəvvəcə fəqəd əhrəzə nisfə dinihi, fəl yəttəqillahə fin nisfil uxər).

Fə əla kitabillahi və sunnəti rəsulillahil (s) vəl əimməti (ə).»

KƏBİNDƏN SONRA OXUNAN DUA

Bismillahir rəhmanir rəhim

«Əlhəmdü lillahi rəbil aləmin. Vəssəlatu vəssəlamu əla Muhəmmədin və alihit tahirin. Əllahummə əllif bəynəhuma kəma əlləftə bəynə Adəmə vəl Həvva. Əllahummə əllif bəynəhuma kəma əlləftə bəynə Yusufə vəz Zuləyxa. Əllahummə əllif bəynəhuma kəma əlləftə bəynə Muhəmmədinil Mustəfa (s) və Xədicətəl Kubr. Əllahummə əllif bəynəhuma kəma əlləftə bəynə Əliyyinil Murtəza (ə) və

Fatimətiz Zəhra. Və vəssi rizqəhuma vərzuq
huma əvladən salihin bi həqqi Muhəmmədin
(s) və alihit tahirin (ə).»